



Xəbər
Kredit borcu olanların əmlakı təhlükədə
yazısı səh.6-da

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 29 mart 2017-ci il Çərşənbə № 63 (6677) Qiyməti 60 qəpik

Gündəm

Danışqların yolunu açacaq "3 hissəli həll planı"... varmı?



Amerikalı həmsədrin İrevan açıqlaması nizamlaşdırma prosesinin dalından çıxacağına işarədir, yoxsa...; erməni ekspert: "Moskvanın bəzi silahları bizə nə məqsədlə verdiyi bilinmir..."

yazısı səh.11-da

ANS-in dəyəri milyonlarla dollar olan arxivi təhlükədə

yazısı səh.10-da

Özü azadlıqda gəzən Mahmudovun oğlunun şəriki axtarısa verilib

yazısı səh.12-da

Gənc yazarın Səməd Vurğunun pulları haqda dediklərinə sərt cavab gəldi

yazısı səh.10-da

Deputat villasına oğru girməsi xəbərini təkzib edir

yazısı səh.12-da

Rusiya hakimiyyəti müxalifətçiləri zindana doldurdu

yazısı səh.9-da

Manatın "başı" yenə dərdə

yazısı səh.13-da

Hikmət Hacıyada:

"Navalını öldürsələr, prosesi başqası aparacaq"

yazısı səh.9-da

20 dollarlıq viza və ölkəyə turizmdən gələn milyonlarla dollar...

yazısı səh.15-da

Müxalifət mitinq müzakirələrinə başladı

yazısı səh.7-da

Azərbaycan hökumətinə qarşı sanksiyalar yenə gündəmə gələ bilər

yazısı səh.5-da

İlham Əliyev Azərbaycanı təhdid edən "xarici və ideoloji risklər" dən danışdı

"BİZ NÜMUNƏ GÖSTƏRİRİK - ÖLKƏNİ NECƏ İDARƏ ETMƏK LAZIMDIR..." - PREZİDENTİN ŞİFRƏLİ MESAJI

Dövlət başçısı Saatlıda keçirdiyi müşavirədə keçmiş SSRİ məkanında çox aktual olan siyasi sabitlik məsələsinə toxundu; bəyanat MDB ölkələrində küçələrə çıxarlardan ruhlanmış Azərbaycan müxalifətini, yoxsa həm Rusiyada, həm də Belarusda hadisələri diqqətlə izləyən Qərb dairələrini yönəlib...



yazısı səh.4-da

Lukaşenkodan Bakıya növbəti dəstək, İrəvana təkpi

Belarus prezidenti erməni səfiri pərt etdi; "İnanmıram ki, Qarabağda insanlar yaxşı və ləyaqətlə yaşayır" deyən "Batka" Rusiyanın bostanına daş atdı: "Problemi vasitəçilərsiz həll edin!.."

yazısı səh.5-da



Hacı Məmmədovdan yeni xəbərlər

yazısı səh.3-da



XİN sözcüsü Hikmət Hacıyev:
"Mən nazirin əvəzindən danışa bilmərəm..."

yazısı səh.7-da



GUAM-ın iki mühüm qərarı və Rəsi-zadə sammitə niyə getmədi?

yazısı səh.8-da



“Azəravtoyol” vətəndaşın iddialarına cavab verdi

Nəzarət şöbəsinin rəisi Fikrət Hüseynov: “Azəravtoyol”un verdiyi texniki şərtin tələbləri pozulduğundan, sənəd hüquqi qüvvəsini itirib”

Vətəndaş Mətləb Hacıbaba oğlu Nəsimovun “Azəravtoyol” ASC-nin tabeliyində olan “Yolların Mühafizəsi Xidməti”nin Binəqədi rayon bölməsinin rəisi Elşad Abazərovdan şikayəti haqda yazmışdıq.

“Azəravtoyol”un əməkdaşı “ASAN Kommunal”ın işini iflic edir”. sərlovheli yazıda M.Nəsimov bildirdirdi ki, xüsusi mülkiyyətdə olan Binəqədi rayonu, S.S.Axundov küçəsi 457 B ünvanında yerləşən 30 kv.m qeyri-yaşayış sahəsinə aidiyyəti təşkilatların müvafiq razılıqları əsasında şəxsi vəsaiti hesabına kanalizasiya xətti çəkdirib. Vətəndaş qeyd edir ki, bütün işləri qanuna müvafiq şəkildə görüb, “ASAN Kommunal” xidmətinə müraciət etməklə texniki şərt alıb, 500 manat rüsum ödəyib. Buna baxmayaraq, Elşad Abazərov ondan 5 min manat rüşvət istəyib, vermədiyindən xüsusi mülkiyyət sahibinə heç bir məlumat verilmədən şəxsən özü həmin ünvanda əvvəlcədən çəkilmiş kanalizasiya borularını yerdən qazaraq çıxarıb, onları tamamilə yarasız vəziyyətə gətirib.

Yazı dərc edildikdən sonra “Azəravtoyol” ASC-dən redaksiyamıza əlaqə saxlanıb, ittihamların doğru olmadığı bildirilib. “Azəravtoyol” ASC-nin nəzarət şöbəsinin rəisi Fikrət Hüseynov bu mövzuda “Yeni Müsavat”a açıqlama verib. Deyib ki, vətəndaş Mətləb Hacıbaba oğlu Nəsimov “Azərsu” ASC tərəfindən verilmiş texniki şərt əsasında kanalizasiya xəttinə qoşulma ilə əlaqədar “Azəravtoyol”a müraciət edib: “Müraciət əsasında vətəndaşa qazıntı-bərpa işlərinin görülməsi üçün texniki şərt verilib. Verilmiş texniki şərt əsasında uzunluğu 10 metr, eni 1 metr, dərinliyi 80 santimetr olmaqla xəndək qazılmalı olub. Qoyulan 100-lük xəttin üstündən asfalta qədər məsafə azı 70 santimetr olmalı idi. Xəndəkdən çıxarılan torpaq maşınlarla yüklənməli və kənar əraziyə daşınmalı idi. Həmin torpaqdan təkrar istifadə edilə bilməzdi. Xəndəyin bərpası üçün qırma daş gətirilməli, təbəqə-təbəqə kipləşdirilməli, doldurulmalı idi. Kipləşdirmə əmsali 98 faizə çatdırılmalı idi ki, həmin yerdə çöküntü əmələ gəlməsin. Asfalt örtüyü də bərpa olunmalı idi. Vətəndaş isə 20 santimetr enində, 25 santimetr dərinliyində xəndək qazıb və 100-lük borunu ora qoyub və o yerdən çıxan torpaqla üstünü basdırıb. Və iddia edirdi ki, xətti çəkib, tamamlayıb”.

Şöbə rəisi deyib ki, “Azəravtoyol”un verdiyi texniki şərtin tələbləri pozulduğundan, sənəd öz hüquqi qüvvəsini itirib: “Bu görə də akt tərtib olunub və məhkəməyə təqdim olunub”.

F.Hüseynov bildirib ki, bundan sonra əməkdaşlar vətəndaşa müraciət edərək deyiblər ki, texniki şərt pozulduğundan boru çıxarılmalıdır. Şöbə rəisi vətəndaşın əmlakının dağıdılması, sındırılması iddiasına da münasibət bildirib. Deyib ki, boruları yerdən çıxaran əməkdaşlar onu bir kənara qoyublar, sındırmayıblar. Vətəndaş isə yenidən yerə basdırıb. Buna görə də borular 2 dəfə yerdən çıxarılıb.

F.Hüseynov vətəndaşın texniki şərtlərə əməl etməklə kanalizasiya xəttinin çəkilişini gerçəkləşdirə biləcəyini də bildirib. Vətəndaşın ondan 5 min manat rüşvət tələb edilməsi iddiasını rədd edib: “Onun bu iddiası da tamamilə yalandı. Bizim əməkdaşlar ondan normativlərə əməl etməyi tələb ediblər”.

□ E.MƏMMƏDƏLİYEV

“Qaya Mətbuat Yayımı” MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:
- Əgər siz qəzet və jurnalların rahatlıqla evinizə və ya ofisinizə çatdırılmasını;
- Mətbuatı aldıqdan sonra abunə haqqını ödəmək və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;
- Tirajınızda lazım gəldikdə dəyişikliklər etmək;
- Ön başlıcası ayda 26 dəfə nəşr olunan
“Yeni Müsavat” - 0.60 AZN
və bundan əlavə 2500 adda yerli
və xarici nəşrlər.
- Abunə yazılmaq üçün uzağa getmək lazım deyil.
- Telefonla zəng etməyiniz kifayətdir:
Bakı şəh. 564-63-45; 598-35-22
- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

Bir qrup yüksək rütbəli hərbi qulluqçu ehtiyata və istefaya göndərildi

Martin 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Musavat.com MN-in saytına istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin bir qrup yüksək rütbəli hərbi qulluqçunun ehtiyata və istefaya buraxılması ilə bağlı müvafiq sərəncamı şəxsi heyətə çatdırılıb.

Silahlı Qüvvələrdə uzun-



müddətli qüsursuz xidmətləri, xüsusi xidmətlərinə görə mü-
ölkəmizin müstəqilliyi, ərazi dafiə nazirinin əmri ilə hərbi
bütövlüyünün qorunub saxlanılmasında və hərbi xidmətdə mükafatlandırılıblar.

MTN polkovniki İlqar Əliyevin cinayət işinə xitam verildi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin barəsində cinayət işinə xitam verilib.

APA-nın məlumatına görə, bu barədə cinayət işini aparan istintaq orqanı qərar qəbul edib.

Qeyd edək ki, İ. Əliyev MTN ətrafında baş verən hadisələrlə əlaqədar həbs olunub.

O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asaraq intihar edib.

MTN generalı Elçin Quliyev məhkəmə önünə çıxarılır

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və digər şəxslərin cinayət işinin ibtidai istintaqı yekunlaşıb.

Cinayət işinin ibtidai istintaqı başa çataraq məhkəməyə göndərilib. İşə yaxın günlərdə Bakı Hərbi Məhkəməsinə baxılacaq. E.Quliyev və digər şəxslər 2015-ci ildə həbs edilib. Həmin vaxt Səbəyev Rayon Məhkəməsi onun barəsində dörd ay müddətində həbs-qətimkan tədbiri seçib. Sonradan həbs-qətimkan tədbirinin vaxtı bir neçə dəfə uzadılıb. (report).

Xatırladaq ki, MTN ətrafında baş verən hadisələrdən sonra nazirliyin Antiterror Mərkəzinin rəisi general-mayor E.Quliyev tutduğu vəzifədən azad olunaraq MTN-in Heydər Əliyev adına Akademiyasının kafedra rəisi təyin edilmişdi.



Sahib Kərimli

Əli Kərimli keçmiş rəqibini partiyadan xaric etdi

Sahib Kərimli: “Ona tanıdığım zamanı gözləməyə cəsarət etmədi”

AXCP sədrliyinə sabiq namizəd Sahib Kərimli özünün iştirakı olmadan partiyadan xaric olunub. O bu barədə AXCP-nin Şəki şöbəsinin sədrinin facebookunda paylaşdığı statusdan sonra xəbər tutub.

Məsələyə S.Kərimli sosial şəbəkələrdə münasibət bildirərək, AXCP sədri Əli Kərimlini sət şəkildə tənqid edib: “Deməli, dəfələrlə Əli Kərimlinin təşəbbüsü ilə AXCP Rəyasət Heyətində və Şəki rayon təşkilatında məni partiyadan çıxarmaqla bağlı müzakirələr açılırsa da, qərar qəbul etmək mümkün olmamışdı. İndi məlum olur ki, şöbə sədri faceook profilində yazıb ki, Şəki şöbəsinin məclisində guya yekdilliklə qərar qəbul edilib ki, partiyadan xaric olunub. Bütün saxtakarlıqları bir tərəfə, təkəcə onu qeyd edim ki, məclis sədri Elşad Həsənovla əlaqə saxladım, onun bu qərardan xəbəri yoxdur.

Əli Kərimli 2018-ci ilə kimi ona tanıdığım zamanı gözləməyə cəsarət etmədi, ictimai rəyi nəzərə almadan partiya daxilində alternativ fikri saxta və antidemokratik yolla susdurmaq yolunu tutdu.

Bəyan edərkən ki, qanuni yollarla bu qərarın saxta olduğunu sübut edəcəm, partiya üzvlüyümü bərpa edib, 2018-ci ildən sonra Əli Kərimlinin istefasına nail olub, demokratik qurultay keçirilməsini təmin etmək üçün sistemli fəaliyyətə başlayacam.

Hələlik isə Əli Kərimli partiya üzvlərini və cəmiyyəti aldatmaqla məşğul olsun, zaman onun əleyhinə işləyir. Qərara qarşı bu gün başlayacağım fəaliyyəti öz lehinə çevirib, ictimai rəyi yenidən çaşdırmasına imkan verməyəcəm.

Buyurun Əli Kərimli, ölkədə yanıtız idarəetmə var, cəmiyyətdə ciddi sosial problemlər var, hakimiyyətdən narazılıq üst səviyyədədir və partiya daxilində sizə mane olan yoxdur. İlham Əliyevi hakimiyyətdən uzaqlaşdırmaq üçün bu fərslərdən əlavə də, 2018-ci ilin prezident seçkiləri şansınız var. Bacarmayacağımız təqdirdə istefa verməlisiz”.

Qeyd edək ki, S.Kərimli keçmiş siyasi məhbusdur. AXCP-nin son qurultayında partiya sədrliyinə namizəd olub və qurultay günü iddiasından geri çəkilib.

□ Cavansir ABBASLI



Vahid Ələkbərov “LUKoyl”u Türkiyəyə “köçürür”?

“LUKoyl” Rusiyadakı yanacaq doldurma məntəqələrinin 30%-ni bağlamaq haqqında planlarını açıqladığı bir vaxtda onun Türkiyə ilə bağlı yeni planları məlum olub.

Fins.az xəbər verir ki, Rusiyada biznesin rentabelliyyənin aşağı düşməsi səbəbindən yanacaq doldurma məntəqələrini satmağı düşündüyünü bəyan edən şirkət artıq Türkiyədə yeni YDM-lərin açılışına hazırlaşır.

Qeyd edək ki, “LUKoyl” Rusiyada 2 min 544 yanacaq doldurma məntəqəsinə malikdir. Bu rəqəm Rusiyada ümumi YDM-lərin sayının 21%-ni təşkil edir. Ümumilikdə, şirkət yeddi regionda 700-dək yanacaq doldurma biznesini bağlamaq niyyətindədir.

Eyni zamanda “LUKoyl” Türkiyədə perəkəndə şəbəkəsinin genişləndirmək niyyətindədir. Bu haqda şirkətin prezidenti Vahid Ələkbərov bildirib. İndi şirkət Türkiyədə 600-dən çox yanacaq doldurma məntəqəsinə (bazarının 5%) sahiblik edir: “Biz neft emalı zavodumuz olan Belçika və Hollandiyada iştirakımızı artırıq, Balkanlarda çox güclü mövqeyə maliklik, bundan başqa, Türkiyədə fəalliyetimizi artırmaq niyyətindəyik. Niyə məhz Türkiyə? Çünki bizim zavodlar bu bazara istiqamətlənib”.

Lənkəranda müəllimə qətlə yetirilib

Lənkəranda qətl hadisəsi törədilib. APA-nın verdiyi məlumata görə, hadisə rayonun Səpnəkəran kəndində qeydə alınıb.

Kənd sakini, orta məktəbdə müəllimə işləyən, 1969-cu il təvəllüdü Əliyeva Maygül Dəməd qızının əri tərəfindən öldürüldüyü bildirilir. Onun meyiti müayinə olunmaq üçün morqa aparılıb.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi başlanıb, araşdırma gedir.

12 əvvəl həbs olunan və ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovdan yeni xəbər var. Bildirilir ki, hazırda Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan H.Məmmədovun səhhətində həyatını təhlükə altına alan problemlər yoxdur. Buna baxmayaraq, onu qanunda nəzərdə tutulduğu kimi, Qobustan Qapalı Həbsxanasına köçürülməsi üçün hərəkətilik də müşahidə olunmur.

H.Məmmədovun İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülməsi 11 il qanunsuz olaraq MTN-də saxlanılmasından sonra baş tutmuşdu. E.Mahmudov kreslosuna yenidən əyləşdiyi dövrlərdə - 2005-ci ilin martında "Qara kəmə" əməliyyatı ilə H.Məmmədovu və onun dəstəsində olan və olmayanları həbsə alırdı. Bundan sonra isə H.Məmmədovdan öz məqsədlərinə çatmaq üçün istifadə etmişdi. Sonradan məhkəmə H.Məmmədov barəsində ömürlük həbs cəzası çıxarsa da, E.Mahmudov onu 11 il ərzində qanunsuz olaraq MTN-in İstintaq Təcridxanasında saxlayırdı. Hər dəfə bu məsələ qalxanda isə H.Məmmədovun öz istəyi ilə MTN-də saxlanıldığı bildirilirdi. 2015-ci ilin oktyabrında E.Mahmudov vəzifəsindən çıxarıldıqdan sonra bu məsələ yenidən

gündəmə gəldi. Həmin dövrdə H.Məmmədovun mətbuatda müraciətləri peyda oldu. O, ötən illər ərzində Eldar Mahmudovun girovluğunda olduğunu, daim təzyiqlə altında saxlanıldığını, bezi şəxslərin, həmçinin sabiq rəisi Zakir Nəsirovun əleyhinə yalan ifadələr verməyə məcbur edildiyini bəyan etdi. Vəkil tutub Ali Məhkəməyə müraciət etməklə işinin yenidən araşdırılmasını tələb etdi. Onun Ali Məhkəməyə müraciəti təmin olunmadı, özünü isə gözələnələrin əksinə olaraq Qobustan Qapalı Həbsxanasına deyil, 2016-cı ilin aprelində İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə apardılar. Bundan sonra Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin rəis müavini İftixar Qurbanov trend.az-a açıqlama verərək dedi ki, H.Məmmədov müəssisəyə konkret diaqnozla daxil olmayıb.

Hacı Məmmədovdan yeni xəbərlər

Qanqster hələ də müalicə müəssisəsində saxlanılır; o, niyə Qobustandakı həbsxanaya köçürülmür?



Foto TURAN

Hacı Məmmədov

Həmin açıqlamadan sitat: "Hacı Məmmədov aprelin 25-də müəssisəyə müayinə məqsədilə daxil olub. Şikayəti əsasən tənəffüs problemləri ilə əlaqədardır, ağciyərində narahatlıq olduğunu bildirib.

Daxil olduğu gündən onun müayinələri davam etdirilir, bütün tibbi tədbirlər görülür. Hazırda onun həyatı təhlükəsi olmadığı bildirilir, vəziyyəti stabildir".

Az qala 1 il əvvəl müəssisəyə konkret diaqnozla daxil

olmayan, vəziyyəti stabil qiymətləndirilən H.Məmmədovu İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlayırlar. Belə təəssürat yaranır ki, onu Qobustan Qapalı Həbsxanasına köçürməyə ehtiyat edirlər. H.Məmmədovun Qobustan Qapalı Həbsxanasına nə vaxt köçürülməyi ilə bağlı Penitensiar Xidmətin mətbuat xidmətinə sorğu ilə müraciət etdik. Xidmətdən bildirdilər ki, məhkumlarla bağlı məlumatlar yalnız onların ailə üzvlərinə və vəkillərinə verilir.

Xatırladaq ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili, polkovnik-leytenant H.Məmmədov

2005-ci il martın 10-da ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi "Qara kəmə" əməliyyatı nəticəsində müştəkil dəstə üzvləri ilə birlikdə həbs edilib. H.Məmmədov həmin il fevralın 10-da Beynəlxalq Bankın İdarə heyətinin hazırda həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanı oğurlayandan sonra Milli Təhlükəsizlik Nazirliyi müştəkil dəstənin üzvlərinin izinə düşərək bir ay sonra onları zərərsizləşdirib. 2006-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə H.Məmmədov və dəstənin üzvü kimi təqsirləndirilən, həmin vaxt Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində çalışan general Zakir Nəsirov və bir neçə dəstə üzvü ömürlük azadlıqdan məhrum edilib. Prezidentin imzaladığı sonuncu əfv sərəncamına əsasən Z.Nəsirovun barəsində çıxarılmış ömürlük həbs cəzası müddətli (15 illik) həbs cəzası ilə əvəzlənib.

□ E.MƏMMƏDƏLİYEV

Həbsdəki məcburi köçkünlər vəkilərsiz qalıb

Məhəmməd Məcidli: "Həbs edilənlərin heç biri nəinki cinayət törədib, heç inzibati xəta belə etməyib"

Martın 27-də Bakı Apelyasiya Məhkəməsində Bile-suvardakı etiraz aksiyasına görə saxlanılan beş nəfərdən biri - Cəlal Quliyevin şikayətinə baxılıb. Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosedə məhkəmə onun vəsatətini təmin etməyib və o həbsdə saxlanılıb.

Vəkil Elçin Sadiqov məhkəmədəki çıxışında həm C.Quliyevin, həm də onunla birlikdə saxlanılmış digər məcburi köçkünlərin - Zaur Feyruzlu, Gülağa Əlməmmədov, Ülvi Quliyev və İlkin İsgəndərovun qanunsuz həbs edildiyini bildirib. Bundan əlavə, vəkil həbs müddətlərinin əsassız şəkildə uzadıldığını da qeyd edib.

"Qanuna görə, ibtidai həbs müddətinin uzadılması üçün 4 səbəbdən biri mövcud olmalıdır. Həbs müddətini artırmaqdan ötrü şəxsin gizlənmə, iş üzrə həqiqətin aşkara çıxarılması prosesinə mane olma təhlükəsi real sayılmalıdır. Eyni zamanda şəxsin yeni cinayətlər törətməsinin qarşısını almaq və ya ictimai asayişini qorumaq zərurəti mövcud olmalıdır. Nəsimi məhkəməsi Cəlal Quliyevin həbs müddətini artırarkən bu əsasların olub - olmadığını araşdırmayıb", deyən vəkil rayon məh-

kəməsinin qərarının ləğvini tələb edib. Onun bu vəsatəti də təmin olunmayıb və cəbrayill məhbus həbsdə qalıb.

E.Sadiqov məhkəmədən sonra AzadlıqRadiosuna deyib ki, qərarı qanunsuz hesab edirlər.

"Avropa Məhkəməsinə gedəcəyik", deyən vəkil C.Quliyevlə birgə həbs olunmuş digər məcburi köçkünlərin müdafiəsiz qaldığını bildirib.

"Hadisə ilk baş verdiyində onların hamısının vəkilliyini öz üzərimə götürmüşdüm. Təəssüflər olsun ki, prokurorluq buna imkan vermədi, mən yalnız C.Quliyevə vəkillik edəsi oldum. Zaur Feyruzlunun, Ülvi Quliyevin və İlkin İsgəndərovun müdafiəsi isə dövlət hesabına təyin edilən vəkillərin öhdəsində qalıb. Bildiyimə görə, onlar da həbs müddətlərinin artırılmasından şikayət etmək istəyiblər, ancaq həmin vəkillər apelyasiya şikayəti ilə



#isiqmehbuslarinaazadliq

məhkəməyə müraciət etməyiblər"-deyə vəkil bildirib.

Qeyd edək ki, E.Sadiqov Bile-suvarda həbs edilən 5 məcburi köçkündən yalnız birinin-C.Quliyevin vəkilidir. Baş Prokurorluq onun eyni işdə 1-dən artıq şəxsə vəkillik etməsini qəbul etməyib.

Qeyd edək ki, ötən il dekabrın 22-də Bile-suvarda cəbrayill məcbur köçkünlərin elektrik enerjisinin kəsilməsi ilə bağlı keçirdikləri aksiyadan

sonra qəsəbədə problem aradan qalxıb, ərəziyə qaz xətləri çəkilib. Lakin aksiya ilə bağlı həbs edilən 5 nəfər azadlığa buraxılmayıb. Hazırda da cəbrayill məcburi köçkünlərin əsas problemi bu şəxslərin azadlığa buraxılmamasıdır. Onların məhbəsdə saxlanılması bəzi suallar yaradıb. Sakinlər həmin beş nəfərin aksiyada fəal iştirakını əsas götürərək, onların sifarişlə həbs olunduqlarını, bununla qəse-

bə sakinləri arasında xof yaratmaq niyyətinin olduğunu iddia edirlər.

Aksiyanın baş verdiyi ilk günlərdən həbsdə olan şəxslərin işləri ilə yaxından maraqlanan Cəbrayıldan olan məcburi köçkün, keçmiş siyasi məhbus Məhəmməd Məcidli "Yeni Müsavat"a bunları dedi: "Həmin beş nəfərin siyasi sifarişlə həbs olunduqları ortadadır. İndiyə qədər rayon rəhbərliyinin məsələ ilə bağlı mövqeyi də bunu sübut edir. Məhkəmələr müstəqil olmadığından onlar həbsdə qalıblar. Onların ailələrinin vəziyyəti normaldır. Sadəcə, həbsxanaya getməklə bağlı maddi problemləri var ki, bunu da sakinlər kömək etməklə aradan qaldırmağa çalışırlar. Başqa elə bir ciddi problemləri yoxdur. İlk vaxtlar şübhəli qalsaq da, indi məlum olur ki, həbs edilən beş nəfərin ilk vaxtlar müxtəlif təzyiqlər ediblər, onlardan ifadələr məcburi şəkildə alınıb. Onlar hazırlaşırırlar ki, məhkəməyə çıxan kimi ilk ifadələrindən imtina etsinlər. Hədə-qorxu ilə ziyanlarına olan ifadələr alıblar, aldatma yolu ilə də ifadə alınma halları olub. Bir nəfərə müstəntiq deyib ki, bu şəkildə ifadə ver, səni buraxacağıq, sonradan isə əksi baş verib. Digər dörd nəfərdən isə təzyiqlər yolu ilə ifadə alıblar. Açıq şəkildə deyiblər ki, istədiyimiz ifadələri verməməyiniz, daha ağır maddələrlə ittiham olunacaqsınız. Aksiya zamanı səslənən tələblərin sonradan yerinə yetirilməsi sübut etdi ki, onların heç bir günahları yoxdur, heç biri qanun pozuntusu etməyib. Hətta tələblərin yerinə yetirilməsi

ilə hakimiyyət də bunu sübut etdi. Mövzudan kənara çıxaraq onu da deyim ki, bu ay qəsəbəyə gələrək qaz xəttinin istifadəyə verilməsi ilə bağlı açılış etdilər. Amma qəsəbələrə hələ də qaz verilməyib, işlər tam bitməyib. İctimaiyyətin gözü görə-görə aldadırlar ki, guya qaz verilib. İşçilərlə iki gün öncə görüşdüm və dedilər ki, işlər hələ 20 günə başa çatdı bilər. Sakinlər arasında xofun qalması üçün o uşaqları buraxmırlar. Başqa bir məqsəd görmürük. Sakinlər sözü bir yerə qoymuşdular ki, polislər zor tətbiq etsələr belə, biz adekvat cavab verməməliyik. Bu baxımdan, əminliklə deyirəm ki, həbs edilənlərin heç biri nəinki cinayət törədib, heç inzibati xəta belə etməyib. Artıq biz əmin olmuşuq ki, onları məhkəmə deyil, hakimiyyət buraxacaq. Sanksiya müddətləri var, çox güman ki, iş məhkəməyə göndəriləcək və onlara hökm oxunacaq. Məhkəmənin ədalətli qərar çıxacağına inam yoxdur. Dörd nəfərin vəkili yoxdur, sağ olsun Elçin bəyi, onların hər birini müdafiə etməyə çalışdı. Lakin qanunla bir şəxsin buna hüququnun olmadığı deyildi. Amma bununla belə, Elçin bəy onların hamısının işini Avropa Məhkəməsinə göndərdi. Artıq onlar ilk ifadələrini veriblər. Məhkəmə prosesləri zamanı bir vəkilin onları müdafiə etmək hüquqları olacaq. Əsəbəli Mustafayevlə də danışıq. Məhkəmə müddətində o da vəkil qismində prosesə çıxacaq, yeni Elçin bəyin işi olanda o, prosedə həbs edilənlərin hüquqlarını müdafiə edəcək".

□ Cavansir ABBASLI

İlham Əliyev Azərbaycanı təhdid edən "xarici və ideoloji risklər"dən danışdı

Azərbaycan prezidenti İlham Əliyev martın 28-də Saatlıda respublika müşavirəsi keçirib. Müşavirə pambıqçılığın inkişafına həsr olunsa da, dövlət başçısı keçmiş SSRİ məkanında çox aktual olan siyasi sabitlik məsələsinə də toxunub ki, bu da təsadüfi hesab oluna bilməz.

Çünki son bir həftədə Rusiyada və Belarusda siyasi intriqaqlar gözənilmədən küçələrdə ciddi toqquşmalarla müşahidə olunan etiraz aksiyalarına çevrilib. Xüsusən şimal qonşumuz Rusiyada martın 26 və 27-də paytaxt Moskva da daxil olmaqla, yüzlərlə aksiya iştirakçısının həbs olunduğu mitinqlər hazırda bütün dünyanın diqqətindədir.

Rəsmi Bakının Azərbaycanın yaxın qonşuluğunda baş verən proseslərə daima ehtiyatlı mövqeyi başa düşüləndir. Amma bu etiraz aksiyalarının tezliklə digər MDB ölkələrinə yayıla biləcəyi ilə bağlı artıq bəzi ehtimallar səslənməkdədir. Bu səbəbdən də prezident İlham Əliyevin sosial-iqtisadi mövzulu müşavirədə ölkədəki siyasi prosesləri dəyərləndirməsi diqqət çəkir. Qeyd edək ki, prezident İlham Əliyev martın 17-dəki bayram nitqində də regiondakı siyasi gərginliyə toxunmuşdu: "Bu gün regionumuzda, dünyada yaşanan xoşagəlməz hadisələr, qanlı toqquşmalar, müharibələr, əlbəttə ki, bizi çox narahat edir. Çünki biz təcrid olunmuş vəziyyətdə yaşırıq, bizim bölgəmizdə əgər vəziyyət gərginləşirsə, risklər artırsa, əlbəttə ki, bizə də bunun mənfi təsiri ola bilər. Ona görə bizim əsas vəzifəmiz ölkəmizi, xalqımızı mövcud olan və gələcək risklərdən qorumaqdır və biz buna nail oluruq. Biz əlbəttə ki, ölkəmizdə mövcud olan təhlükəsizliyi daha da möhkəmləndirməliyik. Azərbaycanda daxili risklər, təhlükələr demək olar ki, yoxdur. Xarici risklərdən isə biz özümüzü qoruyuruq. Biz özümüzü həm fiziki risklərdən, həm mümkün olan ideoloji risklərdən qoruyuruq".

Prezident Saatlıdakı müşavirədə bir daha deyib ki, Azərbaycanda sabitlik təmin olunur. Sitat: "Sabitliyin təminatçısı Azərbaycan xalqıdır. Azərbaycan həm bölgədə, həm dünyada öz siyasəti ilə seçilir". **Dövlət başçısı bildirib ki, Azərbaycanda təhlükəsizlik tədbirləri təmin edilir, ictimai proseslər müsbət istiqamətdə gedir, vətəndaş həmrəyliyi möhkəmlənir, iqtisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Prezidentin daha sonra səsləndirdiyi bəyanat daha çox diqqət çəkir:** "Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır. Ehtimal etmək olar ki, dövlət başçısı konkret ünvan göstərməyə də, bəyanatın bir tərəfi MDB ölkələrində küçələrə çıxanlardan ruhlanmış Azərbaycan müxalifətinəmi, yoxsa həm Rusiyada, həm də Belarusda hadisələri diqqətlə izləyən Qərb dairələrinəmi yönəlib...



"Biz nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır..." - prezidentin şifrəli mesajı

Dövlət başçısı Saatlıda keçirdiyi müşavirədə keçmiş SSRİ məkanında çox aktual olan siyasi sabitlik məsələsinə toxundu; bəyanat MDB ölkələrində küçələrə çıxanlardan ruhlanmış Azərbaycan müxalifətinəmi, yoxsa həm Rusiyada, həm də Belarusda hadisələri diqqətlə izləyən Qərb dairələrinəmi yönəlib...

tisadi inkişaf, regionların inkişafı sürətlə gedir. Prezidentin daha sonra səsləndirdiyi bəyanat daha çox diqqət çəkir: "Biz bu gün bir nümunə göstəririk - ölkəni necə idarə etmək lazımdır. Ehtimal etmək olar ki, dövlət başçısı konkret ünvan göstərməyə də, bəyanatın bir tərəfi MDB ölkələrində küçələrə çıxanlardan ruhlanmış Azərbaycan müxalifətinə yönəlib. Daha bir ehtimal isə əlbəttə ki, həm Rusiyada, həm də Belarusda hadisələri diqqətlə izləyən, həbs edilənlərin isə dərhal azadlığa buraxılmasını tələb edən Qərb dairələrinə yönəlib. Prezident əlavə edib ki, "bu siyasət xalq tərəfindən də bəyənilir, dəstəklənir. Xalq-iqtidar birliyi hər bir ölkənin uğurlu inkişafını şərtləndirən əsas amildir".

Prezident müşavirədəki çıxışında müstəqilliyin ilk illərini də xatırladı: "Bu illər çox ağır keçirdi, dərin siyasi, iqtisadi, hərbi böhran yaşanırdı. Müstəqilliyin ilk illərində hakimiyyətdə olmuş qüvvələr Azərbaycanı məhvə aparırdılar, vətəndaş müharibəsi, kütləvi itaətsizlik, dərin böhran hökm sürürdü. Sənaye, kənd təsərrüfatı demək olar ki, tamamilə dağıdılmışdı. Bizim üçün ənənəvi olan pambıqçılıq, üzümçülük məhvə doğru gedirdi".

Dövlət başçısı iqtisadiyyatın inkişafının və əlbəttə ki, sosial-siyasi sabitliyin təminatçısı ola biləcək strateji yol xəritələrinin qəbul olunduğunu xatırladaraq pambıqçılığın ölkə iqtisadiyyatına çox böyük xeyri olduğunu bir daha vurğulayıb: "Bu, ölkəmizə valyuta gətirir və pambıq elə bir məhsuldur ki, dünya birjalarında satılır. Ona görə pambığın və mahılının satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür. Eyni zamanda pambıqçılıq əməkətumlu kənd təsərrüfatı sahəsidir. Keçən il pambıqçılığa 10 minlərlə insan cəlb edilib. Bu il bu rəqəm daha da böyük olacaqdır".

Prezident bildirib ki, dövlət şirkətlərində, dövlət qurumlarında, yerli icra orqanlarında 40 mindən çox vətəndaş artıq işlə təmin edilib: "Biz yeni iş yerləri yaratmalıyıq. Çünki biz işsizliyi daim aşağı səviyyədə saxlamalıyıq. Bu gün dünya miqyasında işsizliklə mübarizədə Azərbaycan nümunəvi ölkə kimi göstərilir. Çünki bizdə işsizlik çox aşağı səviyyədədir və aşağı səviyyədə qalmalıdır. Bəzi qonşu ölkələrdə həm işsizlik artıq böhran həddinə çatır, eyni zamanda orada demografik böhran yaşanırdı. Bizdə isə əhali artır. Əhali



artdıqca biz yeni iş yerləri haqqında düşünməliyik. Əhalinin artımı çox müsbət göstəricidir və müsbət prosesdir. Azərbaycan əhalisi on milyona yaxınlaşır. Bu, yaxın gələcəkdə tarixi nailiyyət olacaqdır. Ancaq eyni zamanda bu, bizim qarşımızda yeni vəzifələr qoyur. Biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq ki, işsizlik aşağı səviyyədə olsun. Ona görə məşğulluq üçün pambıqçılığın çox böyük xeyri var".

Prezident deyib ki, pambığın alış qiyməti keçən il 41 qəpikdən 50 qəpiyə qaldırılıb, eyni zamanda 10 qəpik subsidiya verilib: "Vətəndaşlar hər gün tarla başında öz halal pulunu alırlar. Artıq vətəndaşlar tərəfindən pambıqçılığa çox böyük maraq yaranıb. Bax, bu, çox önəmli amildir. Dövlət öz dəstəyini göstə-

rir və göstərəcəkdir. Biz pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərcləmişik və xərcləyəcəyik. Əminəm ki, bu il göstəricilər daha yaxşı olacaq və buna şübhə yoxdur".

Dövlət başçısı sahibkarlara dəstəkdən də danışdı: "Mən hər il defələrlə sahibkarlarla görüşürəm, çalışıram ki, onların problemləri həll olunsun və onlar da ölkə iqtisadiyyatına daha böyük həvəslə yatsın, yeni sərmayə qoysunlar. Eyni zamanda sahibkarlara böyük maliyyə dəstəyi göstərilir. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə bu günə qədər 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər hesabına on minlərlə yeni iş yeri, yüzlərlə, min-

məhsulları ixracının artırılmasıdır" deyən dövlət başçısı "Cənub Qaz Dəhlizi" layihəsinin uğurla icra edildiyini vurğulayıb: "Bu da tarixi layihədir. Ancaq bizim əsas məqsədimiz qeyri-neft ixracımızı artırmaqdır. Burada tək pambıqçılıqdan söhbət getmir. Biz keçən il tütünçülükdə də, baramaçılıqda da ciddi dönüş yarada bilmişik. Tütün istehsalı artır. Biz artıq quru tütünün ixracı ilə də ciddi məşğuluq, kontraktlar imzalanıb. Üzümçülüğün inkişafı sürətlə gedir, şərab məhsullarının ixracı da artmalıdır və artıq artır. Baramaçılıq sürətlə inkişaf edir. Əgər 2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük olunubsa, keçən il bu, 70 tona çatıb, bu il daha da yüksək rəqəm olacaq. Şəki İpək Kombinatının işi bərpa edilib. Orada da subsidiyalar verilir. Tütünçülükdə də subsidiya verilir. İndi şəkər çuğundurunun kütləvi əkini başlayıb. Bu, bizə çox lazımdır. Çünki bizim şəkər zavodumuz daha çox xaricdən gələn xammalla işləyib. Biz daha çox yerli xammalın təmin etməliyik. Bu da məşğulluq və ixrac potensialı deməkdir".

Prezident "Made in Azerbaijan" brendinin artıq dünyaya yayıldığını söyləyib: "İndi bütün siyasi təmaslarda, həmkarlarımla görüşlər əsnasında ən vacib məsələ məhz Azərbaycan məhsullarının ixracı məsələsidir. Bu məsələni mən qaldırıram və siyasi dəstək olan yerdə, əlbəttə ki, bizim sahibkarlarımız üçün də yeni imkanlar yaradır. Sahibkarlar özləri də fəal olmalıdırlar, özləri yeni bazarlara çıxmalıdırlar. Onsuz da Azərbaycan dövləti bunu təşkil edir. Biznes-forumlar keçirilir, hökumət nümayəndələrinin tərkibində artıq iş adamları da həmişə təmsil olunurlar. Onlar da fəal olmalıdırlar, öz məhsullarını təbliğ etməlidirlər, çalışmalıdırlar ki, bu imkandan istifadə edib öz məhsullarını daha çox xarici bazarlara satsınlar".

□ "Yeni Müsavat"

Lapşin fiaskosunun ardınca İrəvana Minskdən tikanlı sözlər

Xəbər verdikimiz kimi, Ermənistan rəhbərliyi Lapşin fiaskosuna görə Belarusdakı səfiri Armen Xaçatryanı ictimai qınaqlar altında dəyişmək qərarı verib. Səfir cinayətkar bloggerin Bakıya ekstradisiyasını əngəlləmək üçün yetərli diplomatik sözlər göstərməkdə suçlanır. Lakin təzə səfir hələ ki Minskə yollanmayıb. Dünyanın isə prezident Aleksandr Lukaşenko öz iqamətgahında səfir Armen Xaçatryanı qəbul edib.



Lukaşenkodan Bakıya növbəti dəstək, İrəvana təpki

Belarus prezidenti erməni səfiri pərt etdi; "İnanmıram ki, Qarabağda insanlar yaxşı və ləyaqətlə yaşayır" deyən "Batka" Ermənistanın havadarı Rusiyanın da bostanına daş atdı: "Problemi vasitəçilərsiz həll edin!.."

Maraqlıdır ki, Ermənistanda az qala, düşmən qismində damğalanmış "Batka" erməni səfirle qısa söhbətində də Azərbaycanı ənənəvi isti münasibətini gizlətməyib. Bununla da o, erməni tərəfini, rəsmi İrəvanı, erməni səfirin təmsalında növbəti dəfə, yumşaq desək, məyus və pərt edib. Eyni zamanda vasitəçi dövlət sayılan Rusiyanın bostanına daş atmaqdan da çəkinməyib.

Musavat.com-un Belarus prezidentinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, səfirle söhbətdə A.Lukaşenko öncə bildirdi ki, Azərbaycan və Ermənistan danışıq masası arxasına oturmalı və Dağlıq Qarabağ məsələsini vasitəçilərsiz həll etməlidir.

"Ermənilər üçün də, belaruslar üçün də kəskin problemlər mövcuddur. Götürək, Dağlıq Qarabağ ixtilafını. Sizə açıq deyəcəyəm: bu, bizim məsələ deyil, mənim problemim deyil. Bizlik orada heç nə yoxdur. Münafiq-

şə tərəfləri var və onlar bundan çıxış yolu tapmalıdır. Ancaq nə vaxt ki, mən Ermənistan prezidenti və ya Ermənistanda, yaxud Azərbaycanda bu haqda soruşurlar, harda olmağımdan asılı olmayaraq, mənim mövqeyim birdir: insanlar ləyaqətlə yaşamalıdır. Mən inanmıram ki, indi Qarabağda adamlar yaxşı və ləyaqətlə yaşayırlar", - deyərək Belarus prezidenti qeyd edib.

Lukaşenko sözüne davam edərək deyib: "Ona görə də bizim mövqeyimiz birmənalıdır: Azərbaycan və Ermənistan danışıq masası arxasına oturmalı və Dağlıq Qarabağ məsələsini vasitəçilər olmadan həll etməlidir. Əgər onlar hansısa variantı seçsələr, qoy bunu ikilikdə etsinlər. Bu gün bu problemi yoluna qoymaq üçün belə bir məqam var".

Onun sözlərinə görə, "insanların həlak olduğu və müflisləşdiyi bir vaxtda siyasətdə bu kartla oynamaq olmaz". "Dünyadakı bütün konfliktlərlə bağlı bizim sarsılmaz mövqeyimiz belədir - istər Ukrayna olsun, istərsə də Dağlıq Qarabağ" - Belarus lideri sonda əlavə edib.

Göründüyü kimi, Belarus prezidenti Qarabağ probleminin uzanmasına görə əslində işğalçı

Ermənistanı qınayıb. Çünki Rusiyanın arxasında gizlənib barmaz mövqə tutan, Rusiyanın vasitəçiliyindən sui-istifadə edən tərəf məhz Ermənistandır. Lukaşenko isə məsələnin ədalətli həlli üçün ümumiyyətlə, vasitəçilərə ehtiyac görmür. Həmin vasitəçilərin başında da Rusiya gəlir.

Belarus lideri bununla haqlı olaraq, diqqətə çatdırmaq istəyir ki, Dağlıq Qarabağ probleminin Rusiya kimi vasitəçilərlə həlli daha qəliz olacaq, nəinki vasitəçilərsiz. Bu da məntiqlidir, ona görə ki, hər bir vasitəçi dövlət münafiqinin həllində ən əvvəl öz maraqlarından çıxış edir. Rusiyanın təmsalında bunu on illərdir müşahidə etməyirikmi?

Bu xüsusda "Batka"nın Dağlıq Qarabağda faktiki girov kimi yaşayan dinc erməni əhalisinin miskin durumunu xatırlatması da təsadüfi deyil. Bununla o, Azərbaycana qarşı əsassız torpaq iddialarının erməni xalqına nə bəxş etdiyini səfirin nəzərinə çatdırmağa çalışıb.

Lapşinin Bakıya ekstradisiyasının ardınca Belarus prezidentinin belə bir tövr sərgiləməsi, erməni səfirinə bu şəkildə siyasət dərsi keçməsi şübhəsiz ki, Bakıya ünvanlı daha bir xoşməramlı jest, reverans, rəsmi İrəvanı isə qıcıqlandıracaq bir gedişdir.

Yada salsaq ki, A.Lukaşenko yəhudi blogger Lapşinin Azərbaycana ekstradisiyası məsələsində Rusiyanın və onun yüksək çinli rəsmilərinin (xarici işlər naziri Sergey Lavrov, XİN sözcüsü Mariya Zaxarova, Rusiyanın ombudsmanı Tatyana Moskalkovanın) xahiş-tələblərini rədd edərək, Bakının xahişini yerinə yetirmişdi. Erməni səfir Xaçatryan isə özünə bəraət şəklində bəyan etmişdi ki, "Lapşin məsələsində Lavrovun, Netanyahu'nun sözü keçərli olmadısa, mən kiməm ki?.."

□ **Siyasət şöbəsi**

Martın 16-da imzalanmış əvvəlki fərmanı 423 məhbusun ailələrinə qovuşmasını təmin etsə də, ABŞ-da Azərbaycan hakimiyyətində təmsil olunan müxtəlif şəxslərə qarşı sanksiyalar tətbiq etməyə çalışılan qüvvələri qane eləməyib. Contact.az-ın yaydığı xəbərə görə, ABŞ Senatının Helsinki Komissiyası 423 məhbusun sırasında cəmi bir neçə nəfər siyasi məhbusun olduğunu narazılıqla qarşılayıb və 150-yə yaxın siyasi məhbusun Azərbaycan həbsxanalarından azad edilməsini tələb edib.

Sayın yazdığına görə, komissiya nümayəndələri Azərbaycan hökumətini siyasi məhbusları dərhal azad etməyə və ATƏT qarşısında insan hüquqları, demokratiya və qanununun aliliyi sahəsində öhdəliklərinə hörmət etməyə çağırıb. Helsinki Komissiyasının sədri Kris Smit qeyd edib ki, əvvədən sonra məşhur Azərbaycan hüquq müdafiəçiləri, jurnalistlər və fərqli düşüncələr həbsxanalarda qalıblar. Smit 2015-ci ilin sonunda hazırlanan Azərbaycan hakimiyyətində təmsil olunan şəxslərə qarşı sanksiyaları nəzərdə tutan layihənin gündəmə gələ biləcəyinə işarə vurub.

Qeyd edək ki, Azərbaycan hakimiyyətinin təmsilçilərinə və Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan məşhur "Azərbaycan Demokratiya Aktı" adlı qanun layihəsi 2015-ci ilin dekabrında Krist Smit tərəfindən hazırlanıb. Smitin hazırladığı sanksiya layihəsinin gündəmə gəlməsi böyük ajiotaja, Azərbaycan hakimiyyətinin sət reaksiyasına və o zamanlar soyuq



olan ABŞ-Azərbaycan münasibətlərinin daha da pisləşməsinə səbəb olmuşdu. Qanun layihəsi Konqresə təqdim olunanda əksər siyasətçilər layihənin Konqresin rəsmi gündəliyinə salınacağını və qəbul ediləcəyini qeyd edirdilər. Lakin bu proqnozlar gerçəkləşmədi. Rəsmi Bakı ilə Vaşinqton arasında münasibətlər bu ilin əvvəlindən normallaşmağa başladı və Smitin təqdim etdiyi sanksiya layihəsi sanki arxivə göndərildi.

Artıq ABŞ-da hakimiyyətdə yeni siyasi qüvvə və prezident kürsüsündə isə Donald Trampdır. Lakin belə görünür ki, əvvəlki fərmanında adlarını görmək istedikləri məhbusların olmaması Helsinki Komissiyasını, əsasən də K.Smiti sanksiya layihəsini yenidən gündəmə gətirməyə həvəsləndirib. Bəs Tramp dövründə sözügedən sanksiya layihəsi rəsmi gündəmə gələ və ABŞ dövlətinin rəsmi mövqeyi olaraq qanun şəklində qəbul edilə bilirmi?

Hakimiyyətyönlü deputat Zahid Oruc ABŞ-da Azərbaycana qarşı olan şəxslərin ölkəmi-

zə qarşı sanksiya nəzərdə tutan hansısa layihəni qəbul etdirə bilməyəcəklərini düşünür. Onun sözlərinə görə, ABŞ-da Azərbaycana qarşı olan lobbı qrupları mövcuddur və onlar müxtəlif hakimiyyət qollarını əhatə edir: "Bu, bir tərəfdən Ermənistanın oradakı dayaqları ilə əlaqədardır, o biri tərəfdən ölkəmizi tərk etmiş və müxtəlif zamanlarda özəl maraqları təmin olunmayan qruplar, hansısa transmilli şirkətlərə yaxın olan adamlar davamlı olaraq belə bir siyasəti sərgiləməkdədirlər. O üzəndən Helsinki Komissiyasının üzvləri də qeyd etdiyimiz prosesdə kənarında deyilərlər. Krist Smitin istəyinə gəldikdə isə hələ həmin anti-Azərbaycan sanksiyaları ilə bağlı xəbər media aləminə daxil olanda bu, ölkəmizin daxilində hakimiyyətin əleyhinə olan qüvvələri xeyli ətə-cana gətirmişdi. Onlar düşünürdülər ki, bu sanksiyalar nəticəsində mühüm bir dəhlik açılacaq, iqtidarı zəiflətmək mümkün olacaq, sanksiyaların qəbulu ABŞ-Azərbaycan münasibətlərini pisləşdirəcək və

Azərbaycan hökumətinə qarşı sanksiyalar qayıda bilər

Bakı-Vaşinqton münasibətlərinə təsir edən məsələ yenidən gündəmdə; **Zahid Oruc:** "Trampın zamanında sanksiyalar məsələsinin gündəmə gələcəyi gözlənilir"

müxalifətə dəstək olacaq. Lakin düşünürəm ki, ötən illər ərzində Azərbaycan dövləti ilə ABŞ-ın müxtəlif siyasi institutları arasında yaxşı iş aparıldı. Önemli Azərbaycan dövləti tərəfindən məlum əfv və humanizm mövqeyi ayrı-ayrı maraqlı qrupların ssenarilərini qırmağa imkan verdi. Əslində əfvlə azadlığına qovuşan ayrı-ayrı adamların kimliyini təftiş etmək özü siyasi mövqedir. Məhbuslar bu şəkildə fərqləndirilməməlidirlər. Yalnız bir partiyanın vəsiqəsini daşdığına görə bir məhbus başqa məhbusdan üstün hüquqa malik deyil. Həm də xaricdəkilər fərqi deyillər ki, onlar bu vasitə ilə özləri hüquqi ayrı-seçkilikə yol verirlər. Lakin bundan da o yana, hətta Azərbaycan həbsxanaları tamamilə boş qalsada sizi əmin edirəm ki, Krist Smitlər, Riçard Kozlaçıklar, Devid Kramer və digərləri ölkəmiz əleyhinə hansısa bir mübarizə istehkamı düzəldəcək. Necə olur ki, bu adamlar

ölkəmiz əleyhinə bu cür ixtisaslaşsınlar, media məkanını işğal etməyi bacarırlar və Azərbaycanın hər gün cari fəaliyyətinə indeksləyib mövqə göstərirlər, lakin Ermənistanın işğalçılıq siyasətini dilə gətirmirlər".

Z.Oruc vurğuladı ki, ümumən Donald Tramp dönəmi ABŞ-Azərbaycan münasibətlərinin yaxşılaşmasına səbəb olacaq və sanksiya qəbulu gözlənilir: "Klinton prezident seçilmədi və o, müəyyən səbəblərdən Azərbaycana qarşı qəzəbli idi. İkincisi, Barak Obama hakimiyyəti dövrü, xüsusilə son illəri nəinki Azərbaycanla, bütövlükdə əksər dövlətlərlə ABŞ-ın münasibətlərini pisləşməsinə səbəb oldu. Obamanın istəyinə rəğmən, Klintonun prezident seçilməməsi ilə həmin elita bütövlükdə səhnəni tərk etdi. O qüvvələr ki, Azərbaycanın ABŞ-la münasibətlərini yaxşılaşdırma mane oldular, onlar hakimiyyətlərinin sonuna gəlib çatdılar. Donald Tramp bayrağını götür-

rüb müxtəlif ölkələrə inqilab üçün yürüş etməyəcək. Amma hakimiyyətin orada müxtəlif qolları var, mümkündür ki, hansısa qruplar müəyyən addımlar atsınlar. Amma Trampdan Azərbaycana qarşı təhlükə gözləmirəm. Trampın zamanında sanksiyalar məsələsinin rəsmi gündəmə gələcəyi gözlənilir. ABŞ-ın rəsmi strukturlarının Azərbaycana qarşı Smitin sanksiya layihəsi kimi sanksiyaları qəbul etməsi qeyri-realdır".

Hüquq müdafiəçisi Oqtay Güllüliyev isə bildirib ki, yerli və beynəlxalq təşkilatlar artıq uzun müddətdir Azərbaycan hakimiyyətinə siyasi məhbusları azad etmək çağırışı ilə bəyanatlar yayırlar: "Sonuncu əvvəl fərmanında yalnız 4 siyasi məhbusun adının olması isə çağırışları daha da artırır. Tələblər yerinə yetirilməyə, Qərb ciddi tədbirlərə, o cümlədən Azərbaycana qarşı sanksiyalara əl ata bilər. Sanksiyalar tətbiq oluna bilər".

□ **Etibar SEYİDAĞA**



Şimal fırtınası

Xəlil KAZIMLI

Rusiyada korrupsiyaya qarşı etiraz aksiyalarının başlanması və güclənməsi dünyada geniş əks-səda doğurub.

Bu, təbii motivlərə görə aparıcı Avropa dövlətlərinin ciddi marağına səbəb olub. Məhz onlar aksiya zamanı saxlanılanlara, inzibati qaydada cəzalandırılanlara, hərəkatın lideri Aleksey Navalniya dair xəbərləri bol-bol verirlər.

Hazırda Rusiyanı nəinki əzəli intriqada olduğu qonşu dövlətlər, onlardan da daha çox şiddətlə məhz Avropa dövlətləri sevmirlər. Bu dövlətlərin başında İngiltərə, Almaniya, Norveç, Belçika, Polşa gəlir.

Rusiya bütün Avropa üçün təhdid deməkdir - bunu hər kəs anlayır. Hamı əmindir ki, Rusiyanın yenidən güclənməsi dünyanın iki qütbə bölünməsinə, 25 il öncəki kimi "soyuq müharibə" şəraitinin yaranmasına səbəb olacaq. ("Soyuq müharibə" çoxdan başlanmış olsa da, dünya iki qütbə bölünməyib - Rusiyanın müttəfiqləri yox dərəcəsinədir).

Ona görə də Avropa Rusiyanın güclənməsini istəmir və onun daha da zəifləməsinə umur, gözləyir. Ayrı-ayrı qüdrətli dövlətlər Rusiyanın zəifləməsinə gətirəcək addımları hər cür dəstəkləməyə hazırdırlar.

Əslində Avropanın dərdi heç də Rusiya və rusiyalılar deyil, əsas məsələ Putinin zəifləməsi, sıradan çıxmasıdır. Çünki məhz bu şəxs prezident postuna oturduqdan sonra Rusiyanın xarici siyasətini aqressivləşdirdi, daxilindəki münaqişə ocaqlarını zor gücünə, qanla, qəddarlıqla söndürdü.

O zamana qədər Avropa dövlətləri əmin idilər ki, Kreml indiyədək xaricdə yeritdiyi "casus ovu" (Rusiyadan qaçaraq Qərbe sığınanların məhkəməsiz öldürülməsi), "diplomatlara şantajla ələ alınması" siyasətindən imtina edib. Ancaq Kremlin siyasi rəqiblərinin ard-arda Avropa ölkələrində, eləcə də bezi müxalif fikirlə şəxslərin ölkə daxilində öldürülməsi Qərbin Rusiyaya, Putinə münasibətini tam olaraq yəqinləşdirdi.

İndi Avropanın qüdrətli paytaxtlarında əmindirlər ki, bu adam hakimiyyətdən getməyincə nə Avropa dinclik tapacaq, nə Rusiyada demokratiya bərqərar olacaq, nə də Rusiya ilə qonşu dövlətlər hərbi aqressiya təhlükəsi olmadan yaşaya biləcəklər.

Bu baxımdan Avropa dövlətləri Rusiyada güclü bir xalq hərəkatının başlanacağına ümid edirlər.

Navalninin başladığı antikorrupsiya hərəkatına və etiraz aksiyalarına diqqət buna görə böyükdür.

Ancaq gerçəklik bundan ibarətdir ki, indilikdə Rusiya daxilində heç bir qüvvə Putinə batacaq gücdə deyil. Bütün siyasətçilər Putinin qoluna qolaydır. Hətta rusiyalı müxaliflər hansı formada birləşsələr də, hansı modelle ittifaq qursular da, Putinin gücünə güc yetməz.

Rusiya prezidentinin siyasi gücü heç də Rusiyanın xilaskarı olması, ölkəni ağ günə çıxarması, əhalini firavan yaşatması üzündən deyil. Bildiyimiz kimi, belə şeylər yoxdur. Putin bəlkə də Rusiyayı daxili parçalanmadan xilas edib, amma ölkənin dünyadan təcrid olunmasına səbəb olub, dövlətin gələcəyini məchullaşdırıb, ölkə əhalisinin maddi rifahının gündən-günə pisləşməsinə gətirən addımlar atıb.

Putinin gücü avtoritar lider olmasında, personasına ünvanlanan tənqidləri boğmasında, tənqidi medianı zərərsizləşdirməsində, müxaliflərini müxtəlif üsullarla sıradan çıxarmasında, dövləti şəxsi sədaqət prinsipi ilə idarə etməsindədir.

Bunun üstünə onun total (açıq və gizli) təbliğatla özünə xarizmatik lider donu biçdirməsi, "Rusiyanın məhvini istəyən məkrli xarici qüvvələrin önündə mətanətlə dayanan tək lider" obrazına girməsini də əlavə etmək olar.

Putin günümüzün Mussolinisidir, Şarl de Qolludur. Onun hakimiyyətdən ictimai təzyiq yoluyla uzaqlaşdırılması indilikdə mümkün deyil. Ölkədə vəziyyət nə dərəcədə pisləşsə də, hansı hadisə baş versə də, Rusiya xalqı ellikcə ayağa qalxsada da, Putin könüllü şəkildə istefa verməz, verməyəcək.

Bəs o, xalqa qarşı silah işlədəmi, etiraz aksiyalarını yarırtmaq üçün qan tökəmi? Buna heç kəs şübhə etməsin. O, məhz bu tipdən olan avtoritar liderlərdəndir və hakimiyyətini qorumaq üçün hər üsula əl ata bilər.

Ona görə də onun bu şimal fırtınasından sağ-salamat çıxacağı şübhə doğurmur, ən uzağı, baş nazir istefaya göndiriləcək - o da dərhal yox, müəyyən müddətdən sonra.

Azərbaycanda bank sektorunun ən böyük bəlası hesab olunan problemlə kreditlərin həlli durmadan artmaqdadır. Bu kreditlər geri qayıtmamaqla yanaşı, bu günə kimi problemin hər hansı həlli yolu da müəyyən olunmayıb. Nəticədə banklar çıxış yolunu vətəndaşları kütləvi şəkildə məhkəməyə verməkdə görüblər. Son aylarda banklar tərəfindən məhkəmələrə müraciətlər olunub və məhkəmələrdə borclunun iştirakı olmadan birtərəfli qaydada qərarlar çıxarılıb ki, borc ödənilmədiyi halda onların adlarında olan əmlak həbs qoyulsun. Bu barədə məhkəmə qərarları demək olar ki, kredit borcu olan əksər vətəndaşlara göndərilib. Hazırda vətəndaşlar bu məhkəmə qərarları ilə bankların onlara qarşı hansı addımları ata biləcəyindən narahatdırlar.

Hüquqşünas, iqtisadçı ekspert Əkrəm Həsənov "Yeni Müsavat"a açıqlamasında məsələyə münasibət bildirib. O vurğulayıb ki, bankların vəziyyəti ağırlaşdıqca onlar borclulara qarşı amansız olurlar: "O cümlədən məhkəmə, icra məmurları və hətta polisdən də müxtəlif yollarla istifadə edərək əhalidə xof yaratmaq istəyirlər. Sadəcə olaraq, onlardan qorxmaq lazım deyil. Təcrübəmiz göstərir ki, haqqını bilən və tələb edəndən dərhal əl çəkirlər. Bilməyən isə üstünə gedirlər. Ona görə də bir neçə məsələni xüsusilə qeyd etmək istərdim. Əvvəla, hamı bilsin ki, borc hər kəsin rəsmi əmlakı və gəliri hesabına qaytarılmalıdır. Əmlak yoxdursa, borcun qaytarılmamasına görə borclunu heç bir məsuliyyət gözləmir. Əmlak dedikdə nə başa düşülür? Torpaq, ev, avtomobil və digər əşyalar. Vətəndaşın yalnız bir evi varsa, onu əlindən ala bilməzlər. Bu zaman yaşayış üçün zəruri əşyalar istisna təşkil edir: paltar, çarpayı, məxsus olmasını sübut etməlidir. Məsələn, tutaq ki, kişiye məxsus evdə arvadı, oğlu və gəlini yaşayır. Evdə bahalı mebel var. Gəlin iddia etsə ki, mebel onun cehizliyidir, təbii, qayınatasının borcu üzrə həmin mebelə tutma yönəldilə bilməz. Yaxud evdə zərgərlik məmulatları var. Kişinin arvadı və gəlini həmin məmulatları onlara məxsus olduğunu iddia edə bilər. Evdə kompüter varsa, oğlu deyəcək ki, kompüter onundur və s. Yeni əmlakın mənsubluğunu sübut etmək vəzifəsi dövlət orqanının üzərindədir".

Hüquqşünasın sözlərinə



Kredit borcu olanların

əmlakı təhlükədə

Regionlarda borclulara məhkəmə qərarları paylanır

göre, vətəndaşın yalnız yaşayış minimumu təmin edildikdən sonra onun gəliri borc üçün tutula bilər: "Gəlir dedikdə nə başa düşülür? Əmək haqqı, pensiya və bu kimi gəlirlər. Həmin gəlir borclunun və himayəsində olan şəxslərin yaşayış minimumunu təmin etdikdən sonra nə isə qalırsa, həmin artıq məbləğdən borc tutula bilər. Özü də maksimum həmin aylıq gəlirin yarısı tutula bilər. Hazırda yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün isə 136,6 manat məbləğindədir. Məsələn, ər-arvad və yetkinlik yaşına çatmayan iki uşağdan ibarət ailədir. Onların cəmi yaşayış minimumu 602,2 manat təşkil edir. Yalnız kişi işləyir və əmək haqqı 500 manatdır. Bu əmək haqqından borc üçün heç nə tutula bilməz. Tutulsa, şikayət etmək lazımdır. Bəzən bankların sifarişi ilə borclu kişiləri İnzibati Xətalər Məcəlləsinin 528-ci maddəsinə əsasən 10 günlük inzibati həbs edirlər. Əslində həmin maddəyə görə, məhkəmə qərarını üzrsüz icra etməyən şəxs həbs edilə bilər. Konstitusiyaya Məhkəməmizin bu barədə qərarı var, orada deyilir ki, məhkəmə qərarının qəzəbli icra edilməməsi ittihamı üçün şəxsin imkanının olması sübut edilməlidir. Şəxs pulsuzluq ucbatından məhkəmə qərarını icra edərək borcunu qaytara bilmirsə, bu, şübhəsiz, üzrlü səbəbdir. Azərbaycanın qoşulduğu İnsan Haqları və

Azadlıqları üzrə Avropa Konvensiyasına görə də borcunu ödəyə bilməyən həbs edilə bilməz. Buna baxmayaraq, ötən il bir neçə dəfə belə həbslər olmuşdu. Təbii, bankların sifarişi ilə. Çünki əhalidə xof yaratmaq istəyirlər. Təbii, əksər icra məmurları və məhkəmələr belə şərəfsizliyə getmir. Belə hallarla bağlı Avropa Məhkəməsinə də şikayətlər yollamışıq, onlar icraata qəbul edilib. Buna görə də belə hallardan da heç kəs qorxmasın. Bununla üzləşənlər mütəlx şikayət etməlidir".

Ekspertin sözlərinə görə, vətəndaşın iştirakı olmadan çıxarılan məhkəmə qərarlarından qorxmaq lazım deyil: "Bəzən vətəndaşın iştirakı olmadan məhkəmələr borc üzrə qərar qəbul edir və borclular bundan sarsıntı keçirir. Qətiyyətlə qorxmaq lazım deyil. Həmin qərarlar əmr adlanır və qiyabi çıxarılır. Amma onu almış borclu 10 gün ərzində heç bir əsas gətirmədən hakimə yazılı etiraz yollayıb əmri ləğv edə bilər. Hakim mütəlx ləğv etməli və əyani məhkəmə prosesinə başlamalıdır. Bəzən belə əmrləri vətəndaşa heç göndərmirlər. İcra məmuru peyda olub deyir ki, əmr var, ya ödə, ya da həbs edəcəyəm və s. Bu halda da soyuqanlı olmaq lazımdır. İcra məmuru və ya məhkəmədən əmri tələb edib ona etiraz vermək lazımdır. Xatırladıram ki, etiraz müddəti yalnız onu aldıqdan sonra 10 gündür. İcra məmuru nə de-

yir, özü üçün deyir".

Əkrəm Həsənov bütün borclulara məhkəmə proseslərində mütəlx iştirak etməyi tövsiyə etdi: "Ən azı borcun həqiqi məbləğini müəyyənləşdirmək üçün hakimdən mühasibatlıq ekspertizasının keçirilməsini tələb etsinlər. Təcrübə göstərir ki, əksər hallarda banklar şişirdilmiş rəqəmlər təqdim edir və ekspertlər borc məbləğini azaldır. Daha sonra cərimə məbləğlərinin də azaldılmasını hakimdən xahiş etmək olar. Dollar krediti üzrə isə Konstitusiyaya Məhkəməsinin qərarına əsasən güzəşt tələb etmək, hətta şəraitinin əhəmiyyətli dərəcədə dəyişməsinə istinad edərək müqavilə şərtlərinin dəyişdirilməsini tələb etmək olar. Yəni sonadək bankla mübarizə aparmaq lazımdır. Ümumiyyətlə, borclular nə qədər çox mübarizə aparsa, haqqını tələb etsə, qanun pozuntuları bir o qədər az olacaq və banklar çarəsizlikdən güzəştə getməyə məcbur olacaq. Son vaxtlar banklar güzəştlərə getməyə başlayıb. Sadəcə, regionlarda əhalinin hüquqi və maliyyə savadı daha aşağı olduğu üçün onların üzərlərinə daha çox gədirilər ki, qohum-qonşuların hesabına qorxudan krediti qaytarsınlar. Borclulara tövsiyəm odur ki, mətanətli olsunlar, bir-birinə dəstək olsunlar. Bir-birilərinin məhkəmə proseslərində iştirak etsinlər, bir-birilərinə müdafiə etsinlər".

□ Nərgiz LİFTİYEVA

Azərbaycanın keçmiş xarici işlər naziri (1998 -99-cu illər) Tofiq Zülfüqarov "Yeni Müsavat"a geniş müsahibəsində Xarici İşlər Nazirliyinin fəaliyyətini tənqid edib. "Xarici İşlər Nazirliyi lazımi səviyyədə çalışmır. Demək olar ki, bu prosədə onun səsi eşidilmir. Təəsüflər olsun. Amma onun yeri də var, mövqeyi də olmalıdır, səsi də eşidilməlidir. Müxtəlif addımlar atılmalıdır, amma susmaq qəbul edilməzdir. 4-5 aydır müxtəlif hadisələr baş verir, mən indiyədək Xarici İşlər Nazirliyinin mövqeyini başa düşməmişəm, elə bil o, yoxdur...", eks-nazir deyib.

Bəs təcrübəli diplomatın tənqidi fikirlərinə XİN-in münasibəti necədir, bu yanaşmalara müəyyən qədər haqq qazandırmı, yoxsa... Qarabağ məsələsindəki son gelişmələri də əhatə edən suallarla nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevə müraciət etdik.

- Hikmət bəy, keçmiş səfir Tofiq Zülfüqarovun müsahibəsini yəqin ki, oxumusunuz. Orada əksini tapan tənqidlərə münasibətiniz maraqlıdır. Qəzet olaraq əks mövqeyə də hörmətlə yanaşırsınız və yer ayırırsınız. Buyurun, indi söz sizindir...

- Bəli, oxumuşam. Amma biz fərdi şəxslərin fikirlərini şərh etmirik. Hər bir müstəqil insanın fikri ola bilər.

- Zülfüqarov həm də keçmiş xarici işlər naziri, keçmiş səfir, təcrübəli diplomatdır...

- Yəni ki, hazırda fərdi şəxsdir. Dediym kimi, fərdi şəxsin fikrini şərh etmirik.

- Tofiq Zülfüqarovun tənqidlərinə münasibət bildirmirsiniz. Bəs özünüz bir vətəndaş kimi Xarici İşlər Nazirliyinin fəaliyyətini necə qiymətləndirirsiniz? Qənaətbəxşdirimi?

- Mənim XİN-in fəaliyyətinə qiymət vermək səlahiyyətim yoxdur.

- Sələfinin tənqidi fikirlərindən nazir Elmar Məmmədov özü necə, məlumatlıdır mı?

- Mən şəxsən nazirin əvəzindən danışa bilmərəm. Amma xarici işlər naziri də mütəmadi əsasda ölkə KİV-lərini və beynəlxalq medianı diqqətdə saxlayır, oxuyur.

- Tofiq Zülfüqarovun səsləndirdiyi bəzi fikirlər var ki, onlardan bəhrələnmək də olar. Məsələn, Azərbaycanın Qarabağ məsələsi ilə bağlı hərbi-siyasi direktivimizin hazırlanmasını təklif edir. Bu təklif nazirlikdə dəyərləndirildimi?

- Ümumiyyətlə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə əlaqədar danışıqlar prosesində Azərbaycan Respublikasının qətiyyətli və birmənalı mövqeyi var. Dövlətimizin başçısı tərəfindən müəyyən olunan bu mövqə əsasında da Azərbaycan danışıqlar prosesində iştirak edir.

- Bir sıra hallarda XİN-in sükutu birmənalı qarşılanmır. Necə ki, bayram günlərində Ermənistan prezidenti Qarabağa növbəti, 25-ci qanunsuz səfərini reallaşdırdı. Ancaq reaksiya gec oldu.

- Mən buna sükutlu reaksiya deməzdim. XİN-in müvafiq bəyanatı oldu.

- Operativ reaksiya daha təsirli sayılır. Elə Sərkisyan Xankəndində Azərbaycanı hədələyən anda beynəlxalq aləmə xitab etmək, tədbir görülməsini istəmək daha effektiv olmazdı mı?

- Siz Azərbaycan Xarici İşlər Nazirliyinin fəaliyyətini mütəmadi əsasda izləyirsiniz. Baxın, Sərkisyanın keçən həftə bir neçə açıqlaması oldu, hər biri

bə cinayətləri hər kəsə çox yaxşı bəllidir. Buna görə də biz dəfələrlə bəyan etmişik ki, Ermənistan Respublikası ilə bərabər, Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunan şəxslərin fərdi məsuliyyəti də var.

- Serj Sərkisyanı dedik, bundan əvvəl xarici işlər naziri

- Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayət yalnız qanunsuz səfərlərlə məhdudlaşmır. Biz burada daha böyük cinayətdən danışıq. Ən böyük cinayət də, dediyim kimi, təcavüz və işğal, qanlı etnik təmizləmədir. Biz ilk növbədə onun nəticələrini aradan qaldırmağa çalışırıq.

"Mən nazirin əvəzindən danışa bilmərəm..."

XİN sözçüsü Hikmət Hacıyev nazirliyin fəaliyyətinə yönəlik tənqidləri cavablandırdı



"XİN-in rəhbərliyi Azərbaycan mediasında yox, məhz "Esse" agentliyində onun cavabını verdi"

nə yerində və vaxtında cavab verildi. Elə bir məsələ olmur ki, Ermənistanın hansısa bir mövqeyi cavabsız qalsın. Hətta ermənilərin cavabı xarici platformada belə verilir. Məsələn, Ermənistan prezidentinin İspaniyanın "Esse" agentliyində bir müsahibəsi çıxmışdı. XİN-in rəhbərliyi Azərbaycan mediasında yox, məhz "Esse" agentliyində onun cavabını verdi. Başlıq da belə idi ki, "Sərkisyanın bu kimi mövqeyi danışıqlar prosesinin pozulması, boykot və şantaj deməkdir". Yəni hər bir zaman cavablar verilir. Amma bəzi hallarda olur ki, məsələlərin daha ətraflı araşdırılmasına, bəzi istiqamətlərin əlaqələndirilməsinə ehtiyac yaranır.

- Azərbaycan ərazilərini dəfələrlə qanunsuz pozan, ölkəmizi açıq mətnlə hədələyən - sonuncu səfərdə "İsgəndər" raketini itələdi - Serj Sərkisyanla bağlı hüquq-mühafizə orqanlarına, yaxud İnterpol müraciət oluna bilməzmi? Necə ki, blogger Lapşinlə bağlı müvafiq addımlar atıldı və nəticəsi oldu...

- Ermənistanın bugünkü siyasi-hərbi rəhbərliyinin insanlıq əleyhinə törətdiyi və mühari-

Edvard Nalbəndyan və digər nazirlər Qarabağa qanunsuz səfər etdi. Bəs onların adı Azərbaycan XİN-in tərtib etdiyi "qara siyahı"ya salınacaqmı?

- Bildiyiniz kimi, Ermənistanla Azərbaycan arasında diplomatik münasibətlər yoxdur. Diplomatiya münasibətlər olmadığı bir şəraitdə də Ermənistan vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinin də mahiyyəti bəllidir. Yəni işğalçı tərəf olaraq da Ermənistan vətəndaşları ora daimi səfərlər edirlər. Yəni bu məsələyə kompleks şəkildə, işğal və təcavüz amili kontekstində baxılır. Ermənistan işğalçı və təcavüzkar dövlətdir, bu da beynəlxalq hüquqa görə ən böyük cinayətdir. Artıq o cinayətin tərkib hissəsi olaraq hər hansı səfərlərdən danışmaq olar. Amma daha böyük cinayət işğal və təcavüzdür.

- Amma Azərbaycanın bu cür yanaşması işğalçıya daha da şirnikləndirir. Sərkisyan helikopterlə Xocalı aeroportuna rahat enir, oradan işğal zonasını gəzir, hərbiçilər qarşısında çıxış edib bizi hədələyir.

- Bakı Serj Sərkisyanın davamlı şəkildə beynəlxalq hüququ tapdaması, qəbul olunmuş 4 qətnaməyə baxmayaraq, işğala son qoyulmaması və müharibə təhlükəsini nəzərə alaraq BMT Təhlükəsizlik Şurasına müraciət edə bilməzmi?

- Hər hansı konkret fikir söyləmək tezdir. Amma təbii ki, ilk növbədə danışıqlara məsul bir tərəf kimi, ATƏT-in Minsk Qrupunun həmsədrliyi məlumatlandırıldı. Biz əminik ki, onlar əvvəldən KİV-dən bu barədə artıq lazımi qeydlər götürüblər.

- Həmsədrlər İrəvanda Sərkisyanla görüşdülər və yəqin ki, onun Xankəndi səfərinə toxunulmayıb. Bu gedişlə Ermənistan prezidentinin saymazına münasibəti davam edəcək...

- Bəli. Azərbaycan ATƏT yanındakı nümayəndəliyinə bununla əlaqədar lazımi təlimatlar verib ki, ATƏT çərçivəsində, o cümlədən ATƏT-in Minsk Qrupu həmsədrliyini bu barədə məlumatlandırınlar, Bakının narahatlığını çatdırsınlar.

- Bu arada ermənilər Şuşada qanunsuz qazıntı işləri aparır. Yəni digər istiqamətlərdə də təcavüz prosesi davam edir.

- Doğrudur. Bu da Ermənistanın yürütdüyü sisteməlik siyasətin tərkib hissəsidir ki, onlar Azərbaycanın işğal olunmuş ərazilərində maddi-mədəniyyət abidələrini nəinki dağıdıb talan etmək, onun mahiyyətini dəyişdirmək kimi də siyasət həyata keçirirlər.

- Fakt budur ki, ermənilər öz işindədir. Tofiq Zülfüqarovun da dedi ki, Azərbaycan sanki bir sıra məsələlərə reaksiyasında gecikir. Rəziləşirsiniz?

- Mən belə hesab etmərəm. Hər bir məsələdə Azərbaycanın operativ və qətiyyətli mövqeyi var. Elə sizin "Yeni Müsavat" qəzetində də bu mövqə davamlı şəkildə işıqlandırılır. XİN tərəfindən verilən açıqlamaların tezliyinə baxmaq üçün fikir yürütmək üçün kifayət edir. Hətta qeyd etdiyim kimi, hətta ermənilərin müraciət etdikləri beynəlxalq medianın özündə onların havadarlarının cavabları verilir.

□ Elşad PAŞASOY



Müxalifət mitinq müzakirələrinə başladı

İqbal Ağazadə: "Bundan sonra da qərarı özümüz verəcəyik"
Sərdar Cəlalov: "Bilmirlər ki, xalq gələcək ya yox"

Bayram günlərində ölkə müxalifətinin mitinq məsələsi yenidən gündəmə gəldi. Bir sıra siyasi partiyalar aksiyalara başlamaq üçün münbit şəraitin yetişdiyini, sosial tələblərin buna əsas verdiyini bildirdi. Öncə Milli Şura mitinq anonslarını verdi. Ardınca digər qurumların funksionerlərinin dilindən də oxşar fikirlərə rast gəldik.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) təsisçisi, hazırda xaricdə yaşayan Emin Hüseynov və digər ictimai fəallar müxalifət partiyalarına müraciət edərək, siyasi qurumları siyasi məhbusların azadlığı tələbi ilə mitinqlər keçirməyə çağırdılar. Partiyaların çağırışlarına münasibətlərinin müsbət olduğu göründü. Konkret zaman təyin olunmasa da, qarşıdakı günlərdə aksiyaların vaxtının təyin olunacağını təxmin etmək mümkündür. Hər halda, aparılan müzakirələr belə deməyə əsas verir. Müsavat daxilində də mitinq müzakirələri başlayıb. Partiyanın 27 martdakı Divan iclasında bu məsələ müzakirə edilib və Belarus, Rusiyadakı aksiyalara həmrəylik ifadə edilib.

Mitinq məsələsinin gündəmə gəlməsi ilə eyni günlərə təsadüf edən Rusiyadakı aksiyalar da gündəmin müzakirə mövzularından biridir. Azərbaycan müxalifətinin mitinq anonslarını indiki vaxtda verməsinin təsadüf olmadığı vurğulanır. Hətta həmin qurumları Rusiya müxalifəti ilə bağlayanlar da var.

Müxalifətin böyük bir kəsimi də var ki, hələ mitinq müzakirələrinə qatılmayıb. Həmin qurumlardan biri olan Ümid Partiyasının sədri İqbal Ağazadə hər bir partiyanın mitinq keçirmək hüququnun olduğunu söylədi: "Aksiyalar konstitusiyaya ilə partiyaların seçici ilə təmas üçün vasitələrdən biridir. Heç bir partiyaya niyə mitinq keçirirsən, yaxud keçirmirsən kimi suallar ünvanlamaq doğru deyil. Siyasi partiyalar bu məsələlərdə azad, sərbəstdirlər. Amma əsaslandırılmalı bir az məntiqdən uzaqdır. İndiki vaxtda optimal şəraitin olması kimi fikirlər doğru deyil. Çünki optimal şəraitə qalsa, xeyli vaxtdır bu şərait var. Niyə o zaman deyil, məhz indi? Bunlar da onların cari işləridir, qarşı bilmərəm. Partiya olaraq, bizə uyğun olan zaman, o cümlədən, seçiciyə uyğun olan vaxt bu tipli addımlardan istifadə edirik, edəcəyik də. Bundan sonra da qərarı özümüz verəcəyik. Amma hansısa bir partiya edirsə, buna qarşı da deyiləm. Bizə bu barədə müraciət olarsa, partiyamızın səlahiyyətli qurumları bunu müzakirə edərlər. O partiyalar keçirirsə, hesab edirlər ki, optimal şəraitdir, bu onların baxış bucağıdır, buna hörmətlə yanaşıram".

ADP sədri Sərdar Cəlalov bildirdi ki, Rusiyada baş verən hadisələrdən təsirlənib, Azərbaycanda da bu tipli vəziyyət yaratmağın əleyhinədir: "Biz müstəqil dövlətsə, siyasi partiyalar kimi işlərimizi tamamilə müstəqil şəkildə qurmalıyıq. Rusiyada mitinqlər oldu, biz də edək, yaxud olmadı, biz də etməyək kimi düşüncələr tamamilə yanlışdır. Aksiyalar üçün əsas olmalıdır. İndi ölkəmizdə nə baş verir ki? Rusiyada korrupsiya əleyhinə aksiyalar başlayan kimi Milli Şura da mitinqdən danışmağa başladı. Bu tipli müzakirələr birbaşa Rusiyada baş verən hadisələrdən qaynaqlanır. Əgər Qərbdə, yaxud keçmiş SSRİ məkanında demokratiya ilə bağlı hansısa proses başlasaydı, bunu haradasa başa düşüb, Azərbaycanda da nələrsə etməyə çalışsa bilərdik. Rusiyadakı şərtlərlə buradakı şərtlər tamamilə fərqlidir. Fərqləri görməyi bacarmalıyıq. Amma bütövlükdə konstitusiyaya ilə kim istəsə, aksiya keçirə bilər. Şəxsən mən indiki vaxtda xalqdan bu tələbləri görmürəm. Əgər görsəm, özümüz keçirərik. Mitinq keçirmək istəyənlərin müraciətlərində deyirlər ki, biz mitinq keçirsək gələrsiniz? Yəni onların özləri də bilmirlər ki, xalq gələcək ya yox. Nəticəsini görmədiyən işi necə görə bilərsən? İctimai rəy öyrəniləndən sonra mitinq qərarı verilməlidir. Müxalifət xalqın tələblərinin yerinə yetməsi üçün mitinqləri təşkil etməlidir. Xatırlayırsınızsa, keçən dəfə həmin Milli Şura mitinq təyin etdi, sonradan da onu təxirə saldı. Adını da qoydular ki, xalq mitinqə gəlmir, ona görə təxirə saldıq. Azərbaycan tarixində ilk idi ki, bir siyasi qüvvə mitinq qərarı verir və sonradan qərarını özü ləğv edir. Mitinqə xalqın iradəsi əsas olmalıdır, demokratiya bunu tələb edir. Hökumət deyilsən ki, insanları zorla mitinqə gətirərsən".

□ Cavansir ABBASLI



Dekani xatırlayarkən

Zamin HACI
zaminhaci@gmail.com

Keçən dəfəki yazılarımdan birində ölkəmizdə ölinə qələm alan hər kəsin hörmətli baş nazirimiz Artur müəllimə dəş atdığını tənqid etmişdim. Elə o gün sadıq oxuculardan Vasif bəy məktub yazıb Artur müəllimin Kitabı-Dədə Qorqud vaxtından qaldığını bildirdi. Deyir, bəlkə də dastandakı qopuz çalan, camaatın uşağına ad qoyan ağsaqqal dədə obrazını elə Artur müəllimi prototip kimi nəzərdə tutub düzüb qoşublar.

Nə biləsən... İndinin özündə Nazirlər Kabineti bizim uşaqlara ad qoymağımıza nəzarət edir. Misal üçün, istəsən uşağa Kolxoz, Korrupsiya, Rüşvətqulu kimi milli adlar qoyasan, idarə icazə verməyəcəkdir.

Ancaq tema bu deyil. Mən oxucumuzun məktubunu alanda fikirləşdim "bəlkə mən düz eləmirəm"? Əgər yazı bu cür anlaşılıbsa, yazmağın mənası nə idi? Bəlkə də Artur müəllim şövqə gəlib özünü tənqid edən yazı-pozulara şəxsən qoşulur? Vallah, kim olsa eləyər. Üstəlik, onu buna vəzifəsi də məcbur edir. Xalq səni tənqid edirsə, sən niyə qırağa qalasan?

Tənqid demişkən, iki-üç gün qabaq Rusiyada xeyli şəhərdə müxalifətçi Aleksey Navalnının çağırışı ilə mitinqlər oldu. Təkcə Moskvada polis 1000 nəfəri həbs etdi. Tomsk şəhərində isə bir universitet müəllimi tələbələrini mitinqə getdikləri üçün danlayıb. Bunun videosuna internetdə baxanda gəncliyim yadıma düşdü.

1989-cu ildə indiki adı İqtisadiyyat Universiteti olan məktəbə girmişdim. Tələbəliyimiz 1994-ə qədər çəkdi. 3 prezident, 2 quruluş dəyişən, respublikanın başına əlli faciə gələn və torpaqları itirilən dövrdə hansı "ali təhsil" almaq mümkün idisə biz də onu aldıq. Marksıla başlayıb makro-ekonomikslə bitirdik. Sözümlə deyil. O vaxt bir dekan vardı, gəlib bizə yalvarırdı ki, mitinqlərə getməyin, bunun sizə qəti xeyri yoxdur. Deyirdi boş auditoriyaları görəndə ürəyi ağrıyır.

Əlbəttə, rüşvətxorun yekəsi idi və bu sözləri bizə ürəyi yandırdığı üçün yox, partokrat rektorun xoşuna gəlmək üçün deyirdi. Ancaq 27 il sonra Azərbaycandakı rejimə baxanda, Meydan hərəkatının bizi gətirib çıxartdığı nöqtəyə baxanda o dekanın haqlı çıxmasını düşünməkdən ağır nə ola bilər? (Pafos üçün yazdım, ağır şeylər çoxdur).

Həmin vaxt bizim "Narxoz" cəbhəçilərinin qabaqda gədənələrindən biri bilirsinizmi kim idi? Fəzail Ağamalı! Tarixdən dərs deyirdi. Üstündən çox zaman keçib, yanılmıramsa "Narxoz"da AXC-nin sədri idi. Hətta 1991-ci ildə Ayaz Müttəllibovun dostu, rektor Fuad Ələsgərov Ağamalını institutdan çıxartmağa çalışanda biz tələbələr aksiya elədik, rektoru məcburi gətirdik akt zalına, dedik bu cəbhəçidir, sən onu qova bilməzsən-zad. Həmin iclasda Fəzail müəllim söz alıb rektorun haqlı olduğunu demişdi, biz də qalmışdıq bir məşhur "ayaqda" - uşaqlar qəzet oxuyur deyə açıq yazmıram.

Bu baxımdan, həmin tomsklı müəllimin "Navalnının dalaşma düşməyin, korrupsiya hər yerdə var, bu mitinqlərdən sizə xeyir gəlməz"-zad söhbətlərini oxuyub dejavyu olmuşam. Çünki davanın yorğan davası olduğunu dərimdə hiss edirdim. O dekanımız eşitdiyimə görə, ölübdür, qəbrinin yerini bilsəm, ziyarət edib, gül qoyardım.

Sonda gürcülərin Avropaya vizasız səfərlərinə paxıllıq edən vətəndaşlarımıza da təskinlik vermək fikrindəyəm. Deyəsən dünən o qərar qüvvəyə minibdir, indi Gürcüstan vətəndaşlarına Avropa Birliyinə Şengen vizası artıq yoxdur. Sadəcə, bilet al, min uçağa, get. Ancaq biz də Gürcüstana vizasız gedirik! Deməli, dolayısı ilə bizim üçün də azadlıq yaranıbdir.

Üstəlik, son illər avropalı məmurlardan "kürü diplomatiyası" ilə bağlı o qədər saxtakarlıq, yapışdırma yaltaqlıq görmüşük ki, artıq oralar gözəndən düşübdür. YAP-a yaltaqlıq edənlərin rəhbərliyi altında yaşamaqdansa, elə YAP-ın rəhbərliyi altında yaşayaram. Necə deyərler, bizim üçün "birinci əl" hakimiyyət alınır, avropalılar isə bizim iqtidarı "second hand" görür.

Martın 26 və 27-də Ukraynanın paytaxtı Kiyevdə GUAM (Gürcüstan-Ukrayna-Azərbaycan-Moldova) ölkələrinin hökumət başçıları sammiti keçirilib. "Turan" xəbər verir ki, samitdə Ukraynanın hökumət başçısı Vladimir Qroysman, Gürcüstanın baş nazir Giorgi Kvirikaşvilinin, Moldovanın baş nazir Pavel Filip, Azərbaycanın baş nazirinin müavini İsmət Abbasov təmsil edib.

həllində maraqlıdır. Çünki Ukrayna Rusiyanın mühasirəsindədir, mal və yüklərini Rusiya ərazisindən Çin və Mərkəzi Asiya bazarına çatdırma bilmir. Belə bir şəraitə Ukraynaya Gürcüstan və Azərbaycan yararlıdır. Ukrayna Qara dənizin üzərindən mal və yüklərini əvvəlcə Azərbaycana, buradan isə Xəzər Şərq ölkələrinə çatdırma bilər. Təsədüfi deyil ki, Ukraynanın baş naziri Vladimir Qroysman Kiyevdəki görüşdə deyib ki, ölkəsi "İpək yolu" və Transxəzər neqliyyat

əlaqələri inkişaf etdirə bilər. Kiyevdə bu əməkdaşlığın perspektivli olduğu vurğulandı. Kiyevdə qəbul olunan bəyanatda dövlətlərin ərazisinin güc təhdidi və ya gücdən istifadə nəticəsində digər dövlətlərdən ələ keçirilməsi də pislənilir. Bəyanatda belə bir cümlə yer aldı: "Biz GUAM ölkələri ərazisində davam edən münaqişələrin suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında tezliklə həlli-

nin neqliyyat imkanlarından istifadə etməsində maraqlıdır. GUAM çərçivəsində formalaşacaq azad iqtisadi zona da Azərbaycanın maraqlarına cavab verir. Çünki rəsmi Bakı neft və qaz gəlirlərinin azalmasından çıxış edərək qeyri-neft sektorunu inkişaf etdirmək və xarici bazara çoxlu mal çıxarmaq istəyir. GUAM Azərbaycan üçün münbit bazara çevrilə bilər".

E.Şahinoğlu A.Rasi-zadənin samitdə iştirak etməsi ilə bağlı gəlidiyi qənaət-

GUAM-ın iki mühüm qərarı və Rəsi-zadə sammitə niyə getmədi?

Elxan Şahinoğlu: "Rəsmi Bakı Moskvanı qıcıqlandırmamaq üçün..."

Sammitin əsas müzakirə mövzuları qurum çərçivəsində əməkdaşlığın daha səmərəli fəzaya keçirilməsi, iqtisadi əlaqələrin inkişaf etdirilməsi olub. Sammitin yekununda GUAM ölkələrinin Azad Ticarət Zonasının yaradılması barədə razılığa gəlinib.

Sammitin yekunu olaraq üzv ölkələr birgə bəyanatla da çıxış ediblər. Bəyanatda GUAM ərazisindəki münaqişələrə xüsusi yer verilib.

GUAM münaqişələrinin davam etməsindən narahatlığını ifadə edib, bu münaqişələrin üzv ölkələrin davamlı inkişafına mane olduğunu vurğulayıb.

Son illərdə fəaliyyətində passivlik müşahidə olunan GUAM-ın sammiti bir sıra müzakirələrə yol açdı. Dörd üzv ölkə arasındakı əməkdaşlığın genişləndirilməsinin Rusiya tərəfindən qısqancılıqla qarşılanacağı, Kremlin əməkdaşlığa mane olmağı üçün "kartlarını" işə salacağı qeyd olunur.

Qeyd edək ki, GUAM sammitində Azərbaycanı baş nazir Artur Rasi-zadə deyil, onun müavininin təmsil etməsi bəzi suallar yaradıb.

Politoloq Elxan Şahinoğlu sammitin ən çox iki qərarla yadda qaldığını düşünür: "Martın 27-də Kiyevdə GUAM-a üzv ölkələrin baş nazirlərinin görüşü o mənada vacib idi ki, təşkilat son illərdə passivləşmişdi. Əslində bu toplantı 2016-cı ilin noyabr ayında keçirilməli idi. Ancaq o zaman tərəflərdən bir neçəsi görüşdə müzakirə ediləcək məsələləri qəbul etməyə hazır deyildilər. Ona görə də müzakirəyə çıxarılaçaq mövzular son 3 ayda bürokratlar səviyyəsində müzakirə olundu. 27 mart Kiyev toplantısı iki qərarla yadda qaldı. Birinci qərara görə üzv dövlətlər arasında Azad Ticarət Zonasının yaradılması razılaşdırılıb. İkinci qərara görə isə üzv dövlətlərin ərazilərindən mal və neqliyyat vasitələrinin keçidinin sadələşdirilməsi müəyyən edilib. Bu iki qərarın qəbul edilməsində hər bir üzv dövlətin marağı var, ancaq ən çox Ukrayna bu məsələlərin



marşrutlarına böyük ümid bəsləyir. Məsələn, Ukrayna əgər bir neçə il əvvəl bu marşrutlarla cəmi 400 vaqon mal göndərmişdisə, ötən il bu rəqəm 3 min vaqona qədər artdı. Ukrayna bu rəqəmi daha da artırmaq istəyir. Ancaq bunun üçün Kiyevdə razılaşdırılan qərarları yerinə yetirmək lazımdır. Çünki GUAM çərçivəsində bəzən razılaşdırılan sənədlər kağız üzərində qalır. Üzv dövlətlərin ərazilərindən mal və neqliyyat vasitələrinin keçidinin sadələşdirilməsi 4 ölkə arasındakı ticarət əməkdaşlığını daha da genişləndirəcək. Kiyevdəki görüşdə o da razılaşdırıldı ki, GUAM ABŞ və Yaponiya ilə əməkdaşlıq proqramlarını sürətləndirməlidir. Məsələ burasındadır ki, GUAM ölkələrinin Yaponiya ilə əməkdaşlıq proqramı var, sadəcə onu reallaşdırmaq lazımdır, ABŞ-la isə belə bir proqram hazırlamasına ehtiyac var. Tokio və Vaşinqton GUAM-a üzv dövlətlərin hər biri ilə bu və ya digər dərəcədə əməkdaşlıq edir. Ancaq GUAM-la əməkdaşlıq Tokiyoya və Vaşinqtona imkan verir ki, əməkdaşlıq imkanlarını regional müstəviyə keçirsin. GUAM üçün bir başqa istiqamət Vişeqrad dördlüyü ilə (Polşa, Slovakiya, Macarıstan və Çe-

nə cəhd etdiyimizi təsdiqləyir. Bu bəyanat hər 4 dövlət üçün əhəmiyyətlidir. Çünki 4 dövlətin hər birinin ərazisində separatçı bölgə(lər) var və separatçı bölgələrin kənar dövlətlər dəstəkləyirlər. Söhbət iki dövlətdən gedir: Rusiya və Ermənistan".

Politoloq Rusiyanın GUAM siyasətinə də toxundu: "Rusiya illərdir GUAM-ı özünə qarşı təşkilat kimi qiymətləndirir. Moskva GUAM-ı Qərbin laiyəsi adlandırır. Bəlkə də 1997-cı illərdə yaranan GUAM-ın əsas məqsədi Rusiyaya qarşı birləşmiş müqavimətin təşkilatı idi. Ancaq indi GUAM-ın belə bir məqsədi yoxdur. GUAM hərbi və ya siyasi blok deyil. GUAM-ın hazırkı məqsədi üzv dövlətlər arasında iqtisadi və ticarət əməkdaşlığını genişləndirməkdir. Rəsmi Bakı Moskva ilə normal münasibətlərini davam etdirir. Buna baxmayaraq, rəsmi Bakı GUAM-dakı fəaliyyətini də azaltmır. GUAM-ın hazırkı baş katibi də azərbaycanlı diplomatdır. Digər tərəfdən, Kiyevdə neqliyyat mövzuları müzakirə olundu ki, rəsmi Bakı bunda maraqlı idi. Çünki rəsmi Bakı Azərbaycanı bölgənin neqliyyat mərkəzinə çevirmək istəyir. Bu mənada rəsmi Bakı daha çox dövlətin Azərbayca-

ləri bu cür bölüşdü: "Sammitdə Artur Rasi-zadənin iştirak etməməsi müəyyən suallar yaratdı. Belə fikirlər səsləndi ki, rəsmi Bakı Moskvanı qıcıqlandırmamaq üçün Kiyevə baş naziri göndərmədi. Ancaq bu az ehtimal olunur. Çünki rəsmi Bakı Kiyevdə səslənən bütün təkliflərə razılığını verib və bu təkliflərin reallaşması Azərbaycanın da xeyrinədir. Artur Rasi-zadənin Kiyev toplantısında iştirak etməməsi onun sağlığı ilə əlaqəli ola bilər. Artur Rasi-zadənin 83 yaşı var. Bu yaşda olan baş nazirinin fiziki imkanları uzun teyyarə uçuşlarına, xarici səfərlərə imkan vermir. Ona görə də Azərbaycana daima hərəkatda olan çevik baş nazir lazımdır. Azərbaycandan başqa Kiyevdə bir araya gələn baş nazirlərin yaşları 50-ni keçmir, yəni Artur Rasi-zadədən 30 yaş kiçikdirlər, onlar çevikdirlər, dünyanın istənilən nöqtəsinə gedib danışıqlar aparırlar, ölkələrində iqtisadi islahatlara cavabdehdir. Digər tərəfdən, Azərbaycanda vitse-prezidentlər institutu yaradıldığından bir müddət sonra Artur Rasi-zadənin çoxdan qazandığı təqaüdə göndərilməsi də mümkündür".

□ **Cavansir ABBASLI**

Martın 26 və 27-də paytaxt Moskva da daxil olmaqla, Rusiyanın iri şəhərlərində keçirilən anti-hökumət aksiyalarda həbs edilənlərə məhkəmələr cəzalar kəsib.

Moskvanın Tver məhkəməsi Aleksey Navalnının qeydiyyata alınmamış "Tərəqqi Partiyasının" Moskva şöbəsinin rəhbəri Nikolay Lyaskinə 25 sutkalıq həbs cəzası verib. Lyaskin martın 26-da Moskva-da Tver küçəsində kütləvi etiraz aksiyası zamanı saxlanılıb. Onun həmkarlarının verdiyi məlumata görə, Lyaskin müəyyən edilmiş qaydanın yenidən pozulması və ya nümayişin keçirilməsi maddəsinə görə təqsirli sayılıb. Saxlanıldıqdan sonra Lyaskin Botkinskaya xəstəxanasına yerləşdirilib. Müxalifətinin sözlərinə görə, polis işçisi onun başına zərbə endirib. Laskin deyib ki, bu hadisə onunla bir yerdə polis avtobusunda olan 11 nəfərin gözü qarşısında baş verib. Lyaskin onu da bildirib ki, polis işçiləri onun "həkimlərlə ünsiyyətinə maneələr yaradıb".

Aksiya zamanı həbs edilən müxalifət lideri və aksiyaların təşkilatçısı Aleksey Navalniya isə Moskvanın Tver məhkəməsi polis əməkdaşlarına müqavimətə görə 15 sutka həbs cəzası kəsib. Navalnının cəza müddəti martın 26-dan hesablanacaq. Müxalifətçi bundan əvvəl də qanunsuz mitinq təşkilinə görə 20 min rubl cərimələnmişdi.

Bundan başqa, Korrupsiyaya Qarşı Mübarizə Fondunun ofisində onların hamısı həbs olunub. Qurumun əməkdaşları həmin vaxt Rusiyanın digər şəhərlərində keçirilən mitinqlərdən bərbəşə canlı görüntülər yayımlayıb.

Hüquq-mühafizə orqanları onları binanı tərk etmək barədə polis əməkdaşlarının tələblərinə tabe olmaqdan imtina etməkdə ittiham edib. Onların əksəriyyəti məhkəmə qərarı ilə 7 sutkalıq həbs edilib. Həbs edilənlər arasında fonda aid olmayan yayım aparmağa kö-

Rusiya hakimiyyəti müxalifətçiləri zindana doldurdu

Ölkə rəsmilərindən aksiyalara reaksiyalar; Medvedyevi müdafiə edən tapılmır



mək etmiş texniki şirkət işçiləri də var.

Fondun ofisində olan Navalnının seçki qərargahının rəhbəri Leonid Volkov da 10 sutka həbs cəzası alıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov aksiyaların təşkilatçılarını insanları qanundankənar hərəkətlərə təhrik etməkdə ittiham edib. Kremlin sözcüsü etiraz aksiyasını tənqid edib və aksiyada iştirak etməsi üçün gənclərə pul verdiyini deyib. Dmitri Peskov bildirib ki, Moskvadakı etiraz aksiyası zamanı həbs edilənlərin sərbəst buraxılması ilə bağlı Avropa və

Amerikanın istəkləri ilə razılaşmır. «RIA-Novosti» xəbər verir ki, mətbuat katibi jurnalistlərin "baş nazir Medvedyev korrupsiya ittihamlarına cavab verməlidirmi" sualına cavab verməkdən imtina edib "Mən bu suala heç bir şərh verməyəcəm" deyərək, Peskov əlavə edib.

Baş nazirin mətbuat sözcüsü Natalya Timakova isə Navalnını nəzərdə tutaraq "məhkəmədə cəzalandırılmış müxalifətçi seçkiqabağı kampaniya aparır ki, bu da mənasızdır" deyərək Medvedyevə olan konkret ittihamlara toxunmayıb.

Rusiya xarici işlər naziri

Sergey Lavrov aksiyaların dağıdılmasını pisləyən Qərbi "ikili standartda" ittiham edib. O, ad çəkməyə də Türkiyə rəsmilərinin Hollandiya, Avstriya və Almaniya da mitinqlər keçirməsindən qaynaqlanaraq qadağını yada salıb. "Amma bu barədə heç kim narahat olmadı" deyərək, Lavrov bildirib.

Qeyd edək ki, Avropa Birliyi və Amerika Rusiyadakı etiraz aksiyaları zamanı yüzlərlə adamın saxlanılmasını qınayıblar. Müxtəlif məlumatlara görə, Moskvadakı etiraz aksiyalarında 8 mindən 30 minədək adam iştirak edib. Aksiya-



lar üçün səbəb Navalnının fondunun baş nazir Dmitri Medvedyevin güman edilən "gizli daşınmaz əmlak imperiyası" barəsindəki araşdırması olub.

Navalni çəkdiyi "O, sizə Dimon deyil" filmində iddia edib ki, Medvedyev Rusiyada və xaricdə qeyri-kommersiya təşkilatlarının şəbəkəsi vasitəsilə çoxsaylı dəbdəbəli daşınmaz əmlak sahibidir.

Yeri gəlmişkən, Aleksey Navalnının rəhbərliyi ilə bütün ölkədə təşkil edilən aksiyalar Qərb mediasında böyük əks-səda verib. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, aparıcı Qərb KİV-i Navalnını Rusiyada demokratik hərəkatın yeni lideri kimi təqdim etməyə başlayıblar.

"Uzun müddətdir ki, Rusiyada belə bir şey olmurdu", - Almaniyanın "Frankfurter Allgemeine" qəzetinin yazarı Vladivostokdan Moskva və Sankt-Peterburqa qədər bütün Rusiyanı bürüyən aksiyaları bu cür təsvir edib.

Britaniyanın "The Guardian" qəzeti də aksiyada yüzlərlə iştirakçının Rusiyanın müxtəlif şəhərlərində həbs edildiyini yazıb. "Etiraz aksiyaları dövlət

KİV-i tərəfindən görməzliyə vurulsa da, Kreml üçün təşviş doğurucu siqnal hesab edilə bilər. Hər halda, rejim ona qarşı passionar 100 min insanın etiraz etdiyini gördü" deyərək, müəllif yazır.

Almaniyanın "Der Spiegel" qəzetinin icmalçısı Rusiyanın korrupsiyalaşmış sistemə qarşı qorxu-ürkü bilməyən gəncliyin çıxışı etdiyini yazır. "Martın 26-da Rusiya dərin yuxudan ayıldı. Yuxu tam 5 il davam etdi. Bu vaxta qədər Rusiya küçələrində siyasetin qoxusu gəlmirdi. Rusiyada yalnız Moskvanın "düşmən Qərblə" mübarizəsi ilə bağlı uydurulan vətənpərvərlik nağılları ilə bəzədilmiş xarici siyaset danışılıb. Budur, artıq on minlərlə rusiyalı daxili problemə, korrupsiyaya qarşı etirazlarını bildirmək üçün küçələrə axışmış deyərək, məqalədə qeyd olunur.

Fransanın "Le Figaro" qəzeti də Moskvadakı aksiyaların kütləvilikə diqqət çəkib. ABŞ-ın "politico" saytı isə Aleksey Navalnının gələcəkdə Putinin ən böyük siyasi rəqibi olaraq təsvir edib.

□ "YM"

"Navalnını öldürsələr prosesi başqası aparacaq"

Rusiyadakı keçmiş səfirdən, müxalif partiyadan və kommunistlərin liderindən açıqlamalar


Rusiyanın 82 şəhərində eyni anda kütləvi etiraz aksiyalarının keçirilməsi bu ölkədə inqilab dalğasının ilkin işarələri kimi şərh edilir. Korrupsiya Əleyhinə Fondun təşkil etdiyi aksiyalar və lider kimi məşhur blogger Aleksey Navalnının öne çıxması Rusiyada xalqa təsir edən bilən yeni müxalif qüvvənin meydana gəlməsi kimi də qiymətləndirilir.

Şimal qonşumuzda baş verən son etiraz dalğasının səbəbi və digər suallara cavabında Azərbaycanın Rusiyadakı keçmiş səfiri, politoloq Hikmət Hacızadə "Yeni Müsavat"a bildirdi ki, Rusiyadakı etiraz aksiyalarının səbəbi hakimiyyətin korrupsiya ilə xalqı, dövləti talaməsi, əhalinin səfəliyi təhlükəyə qatmasıdır. H.Hacızadə hesab edir ki, Rusiyadakı etirazlarda Qərb və ya Şərqlə barmağı yoxdur: "Səbəb aydındır-xalq artıq bezib və hərəketə gəlib. Lider kimi öne çıxan Aleksey Navalnının başlanması bu prosesi öne çəkib apara biləcəyini düşünürəm. Əsas odur ki, proses var, etiraz var, xalq küçələrə çıxır, feallıq göstərir. Prosesə Navalni və ya başqa bir adamın liderlik edəcəyi isə o qədər vacib məsələ deyil. Aleksey Navalnını öldürsələr başqa kimse ortaya çıxacaq və prosesin önündə ge-

dəcək. Əsas odur ki, Rusiyada xalq oyanıb və proses başlayıb. Proses gedir və gedəcək. Sonda demokratiya qazanacaq".

Bəs Azərbaycan müxalifətinin Rusiya müxalifəti ilə, müxalif lider kimi meydana çıxan Aleksey Navalni ilə əməkdaşlığı varmı?

AMİP-in beynəlxalq əlaqələr katibi Elşən Mustafayev bildirdi ki, müstəqilliyimiz dövründən indiyə qədər Azərbaycandakı müxalif siyasi partiyaların Rusiya müxalifəti ilə ciddi əlaqələri olmayıb. Buna hər iki tərəfin, xüsusilə bizim siyasətçilərin marağı olmayıb: "Çünki təcrübə göstərir ki, Rusiyada hakimiyyət dəyişikliklərindən asılı olmayaraq hakimiyyətə gələn qüvvələrin postsovet respublikalarına yanaşması eyni olub, öncədən yürüdülmüş siyasət davam etdirilib. 1990-cı ilin əvvəllərində Mi-



xail Qorbaçova qatı müxalifətçilik etmiş Boris Yeltsin demokrat imici ilə çoxlarının, o cümlədən bizim siyasətçilərin də simpatiyasını qazanmış biri idi. Amma prezident olandan sonra sərgilədiyi imperiya siyasəti hamını məyus etdi. Aleksey Navalnının da rəhbərliyindən biri olduğu müasir Rusiya müxalifətçiləri ilə də hər hansı ciddi əlaqələrin qurulmasına cəhdlər olacağını təxmin etməm. Bəlkə kimlərsə fər-

di qaydada təmaslar qurmağa çalışsınlar. Bütövlükdə isə buna inanmıram. Çünki bu qüvvələr hələ elə də ciddi gücə malik deyil, ikincisi, hətta gələcəkdə gücə malik olsalar belə, onlarla əməkdaşlıqdan xeyir əldə olunması, bayaq dediyim kimi, mümkün deyil. Amma Rusiyada bu proseslərin gətməsi və getdikcə vüsət alması olarsa bundan istifadə edib öz problemlərimizi rahat həll etməyə çalışsa bilərik.

dedi: "Rusiya hökumətinin korrupsiyaya uğraması, özbaşınalıq, qanunların ayaqlar altına atılması milyonlarla vətəndaşın güzəranını ağırlaşdırıb. Belə bir vəziyyət isə əhalini etiraza qalxmağa təhrik edir. Məncə, xalqın etirazlarında bu amil rol oynayır. Kimlərsə burada xarici qüvvələrin, Qərbin rolunu qeyd edirlər, iddia edirlər ki, bu hadisələr kiminsə qurduğu oyundur, kiminsə qurban verilməsi üçündür və sair. Mən isə belə hesab etmərəm. Anlamaq lazımdır ki, insanların yaşam şəraiti dözülməz həddə çatırsa etirazlar qaçılmaz olur. Bu gün Rusiyada əhali yaşayışının ağırlaşmasına, korrupsiyaya etiraz edir. Təbii ki, hansısa müxalif siyasi qüvvə bundan istifadə edib öne çıxa bilər və çıxdığı da görünür. Burada da anormal nə isə yoxdur. Aleksey Navalni ilə tanışlığımız yoxdur, amma belə görünür ki, insanlar təsir edən bilən fiqurdur. Rusiyada başlanan etirazlarda Qərbin əlinin olduğu iddialarını da əsaslı saymıram. Biz hər şeydə Qərbi günahlandırmalı deyilik. Ölkədə hökumət korrupsiyaya bulaşmış və xalqın yaşayışı ağırlaşmışdır. Xalq da bu vəziyyətə etiraz edir".

□ Etibar SEYİDAĞA



ANS Şirkətlər Qrupu və Milli

Qəhrəman Çingiz Mustafayev adına Fond arxivlərinin təhlükədə olması ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, son zamanlar ANS-ə məxsus maddi və mənəvi irslə bağlı müəllif hüquqlarının kobud surətdə pozulması halları tez-tez müşahidə olunur: "2016-cı ilin iyul ayından sonra isə vəziyyət daha dözülməz şəkildə alıb. Belə ki, ANS-in yayımı dayandırıldıqdan sonra bu quruma qarşı təzyiqlər intensivləşib. Bu təzyiqlər kobud inzibati xarakter daşıyır. Artıq sanki ANS-in varidatı uğrunda əməlli-başlı mübarizə gedir. ANS-in əmlakı məsələsi bu günədək, sözün həqiqi mənasında, qapalıdır. Şirkətin yerləşdiyi ünvanın qapısı hüquq-mühafizə orqanları tərəfindən möhürlənib və möhürün nə vaxt götürüləcəyi bəlli deyil. Qapı arxasında isə təkcə ANS-in külli miqdarda vəsait hesabına başa gəlmiş avadanlıqları deyil, həm də 25 illik fəaliyyətinin əsas nəticəsi - Azərbaycanın ən yeni tarixinin qorunub saxlandığı arxiv başlı-başına qalıb. Xüsusi saxlanma rejiminə əbədi ehtiyacı olan arxivimiz 9 aya yaxındır ki, tam baxımsız vəziyyətdədir. Yayın istisi və qışın şaxtası bu qiymətsiz xəzinəni məhvə sürükləməkdədir. Olduqca həssas olan video-audio daşıyıcıları - kasetlər, diskler, əlyazmaları sahibsiz, siçovulların ümidinə qalıb. Dəfələrlə müra-

ciət etsək də, xadimləri belə qapalı zonaya çevrilmiş mərtəbəyə buraxırlar. Göz bəbəyi kimi qoruduğumuz tarixi fakt və sübutlar gözümüzün qabağında sıradan çıxır və nə yazıq ki, biz buna qarşı heç nə edə bilmirik".

Sonda qeyd olunur ki, televiziya kanalları ANS-ə məxsus materiallardan icazəsiz istifadə edirlər. Telekanal rəhbərliyi xəbərdar edir ki, bu halların qarşısını almaq üçün Azərbaycan və beynəlxalq qanunun bütün gücü ilə mübarizə aparacaqlar.

dır?

Məsələ ilə bağlı telejurnalist Qulu Məhərrəmli "Yeni Müsavat"a bildirib ki, bağlanan televiziya kanalının arxivi onun mülkiyyəti hesab olunur: "Hüquqi cəhətdən bu da mümkündür ki, həmin arxivi dövlət və ya ictimai kanal pulunu ödəməklə alsın, sonra isə ümumi istifadəyə versin. Əgər bir televiziyanın, qəzetin və ya radionun hər hansı bir materialla bağlı eksklüziv hüququ varsa, müəllif hüquqlarına görə ondan istifadə etmək yalnız həmin media

lamasını müdafiə edirik. Məsələn, vaxtilə nadir sənətkarların yazılarını vermək üçün televiziya kanalının bir çoxu Azərbaycan Dövlət Televiziyasından icazə istəyirdilər. Doğrudur, bu, dövlətin hesabına formalaşmış ümummilli dəyər idi. Ancaq bununla yanaşı, o məsələdə də biz hüquqi nüans üzrə davranırıq. Bundan başqa, əvvəllər çəkilmiş filmlərin də müəllif haqları rejissor gildiyasıdır. Göstərilən filmlərə görə rejissorların ailələrinə qonorar verilir. ANS-in də arxiv məsələsi hüqu-



ANS-in dəyəri milyonlarla dollar olan arxivi təhlükədə

Qulu Məhərrəmli: "Əgər kimsə pul verib, arxivin haqqını ödəməklə ANS-dən alırsa, yalnız o zaman istifadə hüququ başqasına keçə bilər".



Müəmmali avtomobil qazasında həlak olan hərəkət üzvü Dilarə Əliyevanın dəfn mərasimi. Bakı şəhəri, 1991-ci il.

Bəs bağlanmış kanalın arxiv məsələsi necə həll olunmalı-

qurumuna məxsusdur. Bu məsələdə ANS-in arxivlə bağlı açıq-

qi baxımdan həll olunmalıdır. Arxiv ANS-in intellektual mülkiyyətidir. Əgər kimsə pul verib, onun haqqını ödəməklə ANS-dən alırsa, yalnız o zaman istifadə hüququ başqasına keçə bilər. Bir məsələ də var ki, fəvqəladə məsələlərdə, dövlət əhəmiyyəti kəsb edən məsələlərdə həmin materiallardan çox qısa həcmdə istifadə etmək olar. Bu zaman da mənbəyə istinad edilməli və kanalın loqosu materialın üzərində saxlanılmalıdır".

Q.Məhərrəmli bildirib ki, arxiv mülkiyyət sayıldığı üçün qanuna görə, sahib ondan isti-

fadə etməkdə sərbəstdir:

"ANS-in məsələsi ilə bağlı məlumatlı deyiləm. Ancaq mülkiyyətin sahibinin arxivə buraxılmaması hesab edirəm ki, qanuna ziddir. Kimsə istəyə bilər ki, ANS televiziyası olmasın. Bunu başa düşmək olar. Ancaq onun mülkiyyətini zorla almaq ədalət anlayışına sığmır. Məsələ hüquq və ədalətlə həll olunmalıdır".

Hüquqşünas Ələsgər Məmmədli isə bildirib ki, istənilən halda arxiv qurumunun mülkiyyəti sayılır və bununla bağlı qərar vermək səlahiyyəti onların özəllərinə məxsusdur:

"Konstitusiyaya görə, intellektual mülkiyyət bu və ya digər formada qanunvericiliklə qorunur. Hər hansı bir şəxsin icazəsiz olaraq ondan istifadə etməsi hüquqi məsuliyyət yarada bilər. ANS-in icazəsi olmadan istifadə edilən materiallara görə onlar məhkəməyə müraciət edə bilərlər. Dəyən zərər üçün kompensasiya tələb etmək olar. Məsələnin hüquqi yolu budur. Eyni zamanda belə bir şey varsa, bu, həm də ifadə azadlığına ziddir. İstənilən media qurumunun mənbələri də ola bilər. Arxiv materiallarında da onların hansısa mənbələrinin gizliliyi məsələsi var. Əgər icazə, heç bir məhkəmə qərarı olmadan material əldən-ələ keçirsə, bu, eyni zamanda jurnalist mənbələrinin gizliliyinə qanunsuz müdaxilədir. Bu da İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasının 10-cu maddəsinin pozulması deməkdir".

Onu da qeyd edək ki, arxiv materialları ilə bağlı ANS-ÇM Yayım və Media Şirkətinin baş direktoru Olmuş Sevdə Həsənova "Yeni Müsavat"a bildirib ki, heç bir halda, heç bir şəraitdə o materiallar satıla bilməz və satılmayacaqdır:

"Çünki ən azı ANS hüquqi şəxs kimi fəaliyyətini dayandırmayıb, sadəcə, onun televiziya və radio yayımı üçün lisenziyasının qüvvəsinə xitam verilib".

Əli RAİS

Gənc yazarın Səməd Vurğunun pulları haqda dediklərinə sərt cavab gəldi

Səməd Vəkilov: "Aqşin Yenisey kimdir ki, o sözləri..."

Səməd Vurğunun pulları haqqında Səməd Vurğunun haqqında tənqidi fikirlər səsləndirib. Belə ki, gənc şair öz statusunda sovet dövründə yaşayan yazıçıların dövlətdən pul aldığı qeyd edib və konkret olaraq Səməd Vurğunun adını çəkib: "Son yüz ildə Azərbaycanda ədəbiyyat ictimai-siyasi imtiyazlar mühitində yaradılıb. İmtiyazlar mühiti nə deməkdir? Loru dildə yazacağam; məsələn, o vaxt hər rayon katibinin qarşısına, ən azı, ayda bir dəfə bir şairi çağırır kolxozçularla görüşünü keçirmək öhdəliyi qoyulmuşdu. Səməd Vurğun Cəlilabadın Səfəraliyev kolxozunda görüşə dəvət olunurdu və o dövrün katibi Qurbanov yoldaşın vəzifə borcu idi ki, şairi geri qayıdanda əli və cibidolu yola salsın".

Aqşin Yeniseyin bundan sonrakı qeydləri isə daha geniş rezonans doğurub. Gənc şair qeyd edib ki, Səməd Vurğun dövlətdən aldığı pulları otağa səpər, xanımını o pulların üstündə yeridirdi:

"Bunu mənə şairin öz oğlu rəhmətlik Vaqif Səmədoğlu danışmış. Kolxozdan əlidlə qayı-

dan şair bu "ənamlı" aylarla məişət azadlığı içində yaşayırdı. Bu, əlbəttə, doğru yol deyildi. Sadəcə, sovet hökuməti sənət adamlarına azad rəqabət və azad yaradıcılıq mühitini qapadığı üçün onları öz himayəsinə götürmüşdü".

Gənc şairin bu statusu sosial şəbəkələrdə, mətbuatda müzakirələrə səbəb olub. Bu məsələdə əksəriyyət Aqşin Yeniseyə öz iradlarını bildirsə də, onun fikirləri ilə razı olduğunu ifadə edənlər də az olmayıb. Qeyd edək ki, bundan əvvəl də gənc şair Aqşin Yenisey



xalq şairi haqqında aşığılıqçı fikirlər səsləndirib, onu şair saymadığını bildirmişdi: "Səməd Vurğun həddindən artıq savadsız şair olub. Biz iki şeyi qarışdırırıq: aşığ la şairi. Aşıq ayndı, şair ayn..."



zıdır bilmirəm, tanımırım. O tək deyil, Azərbaycanda uğursuz şairlər var ki, öz ədəbi istedadı ilə deyil, dahi şairlər barəsində nə isə tənqidi fikirlər söyləməklə gündəmdə qalmaq istəyirlər. Mən Aqşin Yeniseyi uğursuzların uğursuzu hesab edirəm. Bu sıradan olan bir adamın belə bir fikir söyləməsinin heç bir mənası yoxdur. Odur ki, bu barədə danışmağa dəyməz. Sağlam ədəbi tənqid yaxşı şeydir... Səməd Vurğun bir nömrəli şair olub və Azərbaycan poeziyasının zirvəsidir. Aqşin Yenisey gedib özü araşdırma aparсын, görsün ki, Azərbaycan ictimaiyyəti ümumiyyətlə onu tanıyırmı? O, ilk növbədə özünü tanıсын, sonra Azərbaycan xalqının fəxri oğlunu tənqid etsin".



Məsələ ilə bağlı xalq şairi Səməd Vurğunun qardaşı nəvəsi, hüquqşünas Səməd Vəkilovun münasibətini öyrənməyə çalışdıq.

S.Vəkilov bunları dedi: "Aqşin Yenisey kimdir ki, Vaqif Səmədoğlu ilə yaxın münasibətdə olsun və bu cür sözləri desin. O sözləri Xavər Vəkilova (S.Vurğunun həyat yoldaşı) öz müsahibəsində demişdi. Həmin müsahibədə hər yerdə çap olunub və hamı bunu oxuyub. Aqşin Yenisey də bunu hardansa tapıb oxuyub, belə bir sensasiya yaradıb... Burda qeydi-adi nə var ki, Səməd Vurğun dövlətdən pul qazanıb, səpib arvadının ayağı altına. Onun şəxsi pulu olub, istəyər atar çölə, istəyər səpər. Burda qeyri-adi nə var ki, onu anlaya bilmirəm.

Aqşin Yenisey şairdir, ya-

Xəlida GƏRAY

4 günlük aprel müharibəsinin birinci ildönümü yaxınlaşır. Keçən bir il bütün nikbin gözləntilərin əksinə olaraq, sülh danışıqlarında ciddi dönüş gətirmədi. Hətta əksinə, problemin həllinə yönəlik diplomatik səylər baxımından ən passiv il kimi yadda qaldı.



Riçard Hoqland

Bu müddətdə Azərbaycan və Ermənistan prezidentləri cəmi iki dəfə - Vyana və Sank-Peterburqda bir araya gəldilər ki, bu görüşlərə də nizamlama prosesinə dinamika gətirmədi. Bu da səbəbsiz deyil. Məsələ ondadır ki, Dağlıq Qarabağ probleminin həllinə mane olan daha bir problem var: bu da odur ki,

əsas vasitəçi dövlətlər olan Rusiya və ABŞ üçün məsələ hələ ki prioritet deyil. Daha dəqiqi, Qarabağla bağlı ortaqlar yoxdur. Bura münaqişəsinin həllində işğalçı Ermənistanın söz sahibi olmaması faktını da əlavə edəndə danışıq masası arxasında durğunluğun səbəbi daha da aydın olur.



İşğala məruz qalmış dövlətlərin sammiti: yeni anlaşmalar

Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın - GUAM-ın 20 illiyi ilə əlaqədar sammit keçirilib. Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, sammitdə GUAM ölkələri arasında iqtisadi, siyasi, elmi, mədəni əlaqələr, o cümlədən qurumun 20 illik fəaliyyəti və gələcək strategiyası müzakirə olunub.

Sammitdə GUAM-ın əməkdaşlıq coğrafiyasının genişləndirilməsi və enerji təhlükəsizliyinin təmin olunması məsələləri geniş müzakirə edilib, azad ticarət zonasının yaradılması, üzv ölkələrin dövlət sərhədlərindən keçən mallar və nəqliyyat vasitələri ilə bağlı gömrük prosedurlarının ayrı-ayrı nəticələrinin qarşılıqlı tanınması ilə bağlı sənədlər imzalanıb.

GUAM ölkələrinin hökumət başçıları Ukrayna prezidenti Pyotr Poroşenko ilə də görüşüblər. Görüşdə həmçinin quruma üzv ölkələrin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq birlikdə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində həmrəy olduqlarını bildiriblər.

GUAM ölkələrinin hər biri işğala məruz qalıb. GUAM-ı Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna 1997-ci ildə təsis edib. Beynəlxalq regional təşkilatın təsis sənədində suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, demokratiya, hüququn aliliyi və insan hüquqlarına hörmət prinsipləri yer alıb. GUAM hesab edir ki, dövlətlərin ərazilərindəki münaqişələrin həlli yalnız suverenliyin qorunması, ərazi bütövlüyü və bu dövlətlərin beynəlxalq səviyyədə tanınan sərhədlərinin toxunulmazlığı əsasında həyata keçirilə bilər; dövlətlərin ərazisi hərbi işğal obyektinə ola bilməz; separatizm və dezinteqrasiya perspektivsizdir; güc tətbiqi, etnik təmizləmə təcrübəsi və ərazi işğalı Avropa dəyərlərinə, sülh, demokratiya, sabitlik və regional əməkdaşlıq prinsiplərinə ziddir.



Danışıqların yolunu açacaq "3 hissəli həll planı" .. varmı?

Amerikalı həmsədrin İrəvan açıqlaması nizamlama prosesinin dalından çıxacağına işarədir, yoxsa...; Ermənistan Rusiyanın vassalı qaldıqca nəzərlər də Kremlə dikili qalacaq; erməni ekspert: "Moskvanın bəzi silahları bizə nə məqsədlə verdiyi bilinmir..."

Hər gah, ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan yeni həmsədri Riçard Hoqland nəyə görə xeyli nikbindir. Hər halda, onun digər iki həmsədrə birgə İrəvanda prezident Serj Sarkisyanla görüşdən sonra verdiyi açıqlamalar bu qənaəti yaradır. Belə ki, amerikalı diplomat Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar masası üzərində "bir sıra ağılabatan planlar"ın olduğunu söyləyib.

Vasitəçi Riçard Hoqland bununla bağlı deyir: "Ola bilsin ki, bu planlar yekun xarakter daşıyır, amma onlar hazırda dövrüyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir". Onun sözlərinə görə, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır.

"Lavrov planı"na dair sualı cavablandırان diplomatın sözlərinə görə, vasitəçilər bu ifadədən istifadə etmir. "Biz belə ifadə işlətmirik. Dövrüyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsəduyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir", - deyər diplomat qeyd edib.

ABŞ-dan olan həmsədr yəqin ki, "Madrid prinsipləri"ni nəzərdə tutur - hansını ki, Azərbaycan düzəlişlərlə qəbul edib. Ermənistan tərəfi isə qəbul etməyib. Hər halda, həmin

sənəddən sonra danışıqlar masası arxasında başqa təklif qoyulmayıb. "Lavrov planı" deyilən sənəd də eyni prinsiplərin bir qədər fərqli şəkildə interpretasiyasını ehtiva edir. Bununla belə, dəqiqini yenə də diplomatın özü bilər.

Bir şeyi dəqiqilə yazmaq olar ki, hansı plan olursun, eger ona Rusiya ciddi və real dəstək verməyə, danışıqlar prosesində müsbətə doğru dönüş olmayacaq. Kremlə isə hazırda problemin hər hansı şəkildə həlli, əfsus ki, sərf eləmir. Çünki onun öz maraqları var. O maraqlar da əsasən hərbi-texniki (silah ticarəti), geosiyasi və təhlükəsizlik maraqlarıdır.

Moskva həmçinin belə görür, Qarabağ konfliktini vasitəsilə hələ bir müddət də Azərbaycanla Ermənistanı öz təsir zonasında saxlamaq niyyətindədir. Rusiya ələlxüsusda marionet Ermənistanı özündən aralı buraxmağa hazır deyildir. İşğalçı ölkənin Rusiya tərəfindən hərbiyədirilməsi, paralel surətdə isə Azərbaycanla silah satması Kremlin gerçək hədəfinə yaxşı işiq salır.

Maraqlıdır ki, bu durumda bəzi erməni siyasətləri və analitikləri də ciddi şəkildə narahatdır. Məsələn, erməni siyasi şərhçi İqor Muradyan İragir.am saytındakı məqaləsində bununla bağlı yazır: "Rusiya Azərbaycana

da, Ermənistanla da silah satır. Bu zaman da bəyan edir ki, Cənubi Qafqazda qüvvələr balansını qoruyur. Ancaq Ermənistanın Rusiyanın "müttefiqi"dirsə, balans qorumaq nəyə lazımdır? Yoxsa bəlkə müttefiq deyilik? Əlbəttə ki, belə deyil - Rusiya Azərbaycana Ermənistanından qat-qat çox silah tədarük edir. İrəvan sialahlanma məsələsində, sadəcə olaraq, Azərbaycana çatmaq iqtidarında deyil".

Erməni ekspert bu xüsusda Azərbaycanın Ermənistanla müqayisədə daha geniş hərəkət imkanına malik olduğunu da diqqət yönəldir: "Bundan əlavə, Rusiya Ermənistanına başqa yerdən, hardansa silah almağı qadağan edir, Azərbaycanla isə uğurlu şəkildə İsraildən, Türkiyədən, hətta Ermənistanın KTMT-dəki "müttefiqləri"ndən də silah alır. Mahiyyət etibarilə Rusiya nə müttefiq, nə də tərəfdaşdır, Rusiya, sadəcə, köhnəlmiş silahların tədarükçüsüdür. Böyük ehtimalla, Qərb bu silahları onlarla dəfə ucuz satardı bizə. Yeri gəlmişkən, erməni ictimaiyyəti hələ də bilmir ki, ruslar bizə silahı neçəyə satırlar. Üstəlik, hələ də Ermənistanla bezi silahların nə məqsədlə verildiyi bilinmir. Bu, müdafiə, yoxsa hücum üçün lazımdır və ya bəlkə heç bizim üçün deyil?"

Politoloq ardınca Ermənistanla yaxınlaşan parlament seçkilərə toxunaraq yazır ki, ölkə faktiki, siyasi dala-

na dirənib. "Dünyanın heç bir yerində müdafiə nazirinin parlament seçkilərinə namizəd kimi çıxış etməsi ilə bağlı nümunə yoxdur. Bu əslində yaxşıdır. Əgər o, deputat seçilsə, müdafiə naziri vəzifəsi boşalacaq və nəhayət ki, bu postda hərbi xarakterli şəxs təyin olunacaq - təbii ki, eger ruslar öz adamını ora təyin etməsə. BMT-nin hələ də suveren ölkə saydığı vassal bir dövlətin taleyi bax belədir", - deyər o sonda əlavə edib.

Ermənistan doğrudan da Rusiyanın vassalı, BMT tərəfindən suverenliyi formal şəkildə tanınan bir bədbəxt ölkədir. Bu, o deməkdir ki, işğalçı ölkə Rusiyanın vassalı qaldıqca, Qarabağ məsələsində nəzərlər də hələ uzun müddət Kremlə dikili qalacaq. Yaranmış vəziyyətdən çıxış yolu ən əvvəl Rusiyanı hansısa yolla problemin həllinə daha fəal kökləməyə vadar etməkdən keçir.

Bu isə ya ABŞ-ın patronajlığı öz əlinə almaq üçün nəhayət, hərəkətə keçməsinə, ya da Azərbaycanın ötən ilin aprelində olduğu kimi aktiv hərbi (lokal) əməliyyatlara başlayıb işğalçı tərəfi bir az da geri oturtmasını dikte edir. Qarabağ danışıqlarının ölü nöqtədən tərpətmək üçün ayrı optimal yol görünür. Aprel döyüşlərinin birinci ildönümü ərəfəsində indi bu məqam xüsusilə aktualdır.

Kəçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki dövlətlərarası axtarışa verilib. İnterpolun saytında yerləşdirilən məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir. A.Kərimov Azərbaycanı tərk etdiyi üçün onun barəsində beynəlxalq axtarış elan edilib və saxlanılması üçün İnterpol müraciət olunub. APA-nın məlumatına görə, "Caspian Telecommunications" şirkətinin rəhbəri olan Ayaz Elxan oğlu Kərimovun əmlaklarına da həbs qoyulub. Onun əmlakı - Abşeron rayonundakı torpaq sahəsi 70 min manat, "Harley Davidson" markalı motosikleti 12.500 manat, "AKEY" MMC-nin adına rəsmiləşdirilmiş "Maserati Quattroporte" markalı avtomobil 155 min 733 manat 8 qəpik, "Jaguar XJ" markalı avtomobil 140 min 529 manat məbləğində qiymətləndirilib.

Keçmiş Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) keçirdiyi bir neçə tenderin qalibi olmuş "Caspian Telecommunications" şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir. RYTN-də baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə A.Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

Maraqlıdır ki, "MTN işi" üzrə bütün oxlar Eldar Mahmudovun üzərinə yönəlsə də, nədənsə axtarışa verilən, həbsə alınanlar başqaları olur.

Bu arada "MTN işi" üzrə zərərçəkənlər Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Natiq Məmmədovun qardaşı Yasin Məmmədovun cinayət məsuliyyətinə cəlb olunması tələbi ilə ölkə rəhbərliyinə müraciət yazıblar. N.Məmmədovun qardaşı Yasin Məmmədov ləğv olunmuş MTN-də İstintaq Baş İdarəsinin şöbə rəisi işləyib. Hazırda DTX-də fəaliyyətini davam etdirir. Bu məqam zərərçəkənlərin kəskin etirazına səbəb olub. Y.Məmmədovun adı MTN generalı ilə bağlı cinayət işində bir neçə epizodda hallanır, zərərçəkənlər ondan şikayətlənir, pullarının qaytarılmasını tələb edirlər. MTN generalı Sübahir Qurbanov, Teymur Quliyev, Nəvəvan Mürvətova, polkovnik Füzuli Əliyev və digərlərinin cinayət işində zərərçəkən Rauf Həsənovdan hədə-qorxu ilə 300 min dollar alınması epizodu var. Dubaydan və Türkiyədən qızıl-zinət əşyaları gətirib, Bakıda Mərkəzi Univermaqda onların satışı ilə məşğul olan R.Həsənov deyir ki, MTN-in Transmilli Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəis müavini olmuş Füzuli Əliyev onu nazirliyə çağıraraq, qızıl qaçaqmalçılığında günahlandıraraq həbs olunmasından ötrü 100 min dollar pul istəyib. Onun sözlərinə görə, ortada heç bir fakt, sübut olmasa da, qorxduğu üçün həmin pulu çalışıb verəcəyini deyib və buraxılıb. Amma pulu düzəldə bilməyib. 2-3 həftə sonra hüsr mərasimindən qayıdanda onu saxlayıb MTN-in Səbəylə şöbəsinə gətiriblər. Oradan da F.Əliyev və işçiləri onu MTN-in əsas binasına, İstintaq İdarəsinin müstəntiqi Yasin Məmmədovun yanına aparıblar. Müstəntiq də ona sənəd göstərərək həbs olduğunu bildirib. Zərərçəkən istintaqa ifadəsində deyib ki, Y.Məmmədov ondan cinayət məsuliyyətinə cəlb olunmaması və sərbəst buraxılmasından ötrü 500 min dollar tələb edib. O, günahsız olduğunu, deyilən pulu ödəməyə maddi imkanı çatmadığını deyəndə isə müstəntiq məbləği bir qədər də artırıb - 600 min dollar tələb edib. Rauf Həsənovun sözlərinə görə, bir neçə saat davam edən təzyiq, hədə-qorxudan sonra Y.Məmmədov reisinin 300 min dollara razılıq verdiyini söyləyib: "Yasin Məmmədov dedi ki, evimizdə axtarış aparılmalıdır. Dedim ki, anam xəstədir, xahiş edirəm belə şey eləməyin. Söhbət əsnasında Yasin dedi ki, səhər tezəndə banklar açılan kimi gedib 300 min dollar kredit götürüb çatdırım. Biz Yasinlə söhbət eləyəndə Füzuli Əliyev də dəfə-



Özü azadlıqda gəzən Mahmudovun oğlunun şəriki axtarışa verilib

"MTN işi" çərçivəsində MSK katibinin qardaşının da həbsi tələb olunur



lərle gəlib-gedir, söhbətin nəticəsi ilə maraqlanırdı. Mən qorxudan Y.Məmmədova 300 mini toplayıb çatdıracağıma söz verdim və MTN-dən çıxdım".

Zərərçəkənin dediyinə görə, həmin gecə dost-tanışdan pul toplayıb, 300 min dolları düzəldib və Y.Məmmədova zəng edərək, pulun hazır olduğunu deyib. Onlar nazirliyin binasının yanında - Mərkəzi Klinik Xəstəxananın qapısında görüş təyin ediblər. Görüşə Y.Məmmədov və F.Əliyev birlikdə gəliblər. Zərərçəkən deyir ki, 300 min dolları manata çevirib, pul dolu sellofan torbanı şəxsən F.Əliyevin özünə verib: "Qayıdıb evə çatandan təxminən yarım saat sonra Yasin Məmmədov zəng eləyib dedi ki, puldan 200 dollar çatmır. Yenidən ora qayıdıb Yasin Məmmədova 200 dolları verdim".

Bu hadisə 2010-cu ildə baş versə də, o vaxt götürdüyü borcları hələ də verib qurtara bilmədiyini deyən Rauf Həsənovun sözlərinə görə, həmin olaydan sarsılan anası bir qəder sonra dünyasını dəyişib.

"Yeni Müsavat"a ləğv edilmiş MTN-dəki qanunsuzluqlarla üz-üzə qalmış iş adamlarından, sahibkarlardan, qızıl-zinət əşyaları alveri edən şəxslərdən onlarla müraciətlər daxil olub. Qəzetin 28 oktyabr 2015-ci il tarixində "Ermənistanı mətəm qərğ edən azərbaycanlıya MTN-də divan tutulub" http://musavat.com/news/olke/ermenistani-mate-me-qerq-eden-azerbaycanliya-mtn-de-divan-tutulub_301443.html ttp://musavat.com/news/olke/ermenistani-mate-me-qerq-eden-azerbaycanliya-mtn-de-divan-tutulub_301443.html sərlovhəli yazı dərc olundu.

Redaksiyamıza müraciət

buraxın. Əli ilə 1 işarəsi göstərdi. Soruşdum, dedi ki, 100 min gətir, səni zəminə buraxaq. Erməni təyyarəsini vurduğuma görə bu məbləği istədiyini xəbər aldım. Cavab verdi ki, Azərbaycan təyyarəsini vur-saydın, 300-400 min alardıq. Əsəblərim dözmədi, qışqırdım, qollarımı tutdular. Yasin Məmmədov kresloya yayxanıb dedi ki, get yat, ağılın başına gələr".

R.Əliyev də hələ o dövrdə ölkə prezidentinə, baş prokuror Zakir Qaralova, milli təhlükəsizlik nazirinin 1-ci müavini

olunana qədər Tiflisdə mülacə olunurdular. Bu gün ölkədən çıxışıma qadağa qoyublar. Həmin qadağanın götürülməsinə göstəriş verin. Ailəmin durumu bərbaddır. Əli Əliyev günahsızdır, ona vurulan mənəvi və maddi ziyanı ödəsinlər. Məni düşmənlər etdikləri şəxslərdən aldıkları pulları qaytarsınlar. Məndən ermənilərin qisasını alan istintaqçılardan bunun səbəbini də soruşsunlar. Mən onların hansı qohumunu öldürmüşəm ki, belə qisas alırdılar? Prezidentimizə arxayınam,

Mədət Quliyevə müraciət ünvanlamışdı.

Həmin müraciətində ona qarşı qanunsuzluqlara yol verməmiş şəxslərin cəzalandırılmasını istəmişdi.

Sitat: "Mənim yoldaşım və ağır xəstə olan övladım həbs

Yasin Məmmədov kimilər Azərbaycan xalqına, sahibkarlara qənim kəsiləblər. Bunlar mütəşəkkil qrupdurlar, onları cəzasız buraxmaq xalqı, sahibkarları təhlükədə qoymağdır".

□ E.MƏMMƏDƏLİYEV

Deputat villasına oğru girməsi xəbərini təkzib edir

Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü, deputat Tahir Süleymanov Şabrandakı dəbdəbəli imarətinə oğru girməsi haqda xəbərlər yayılıb. Xəbərlərdə deyilir ki, imarətdən deputatın qızına məxsus külli miqdarda qızıl və müxtəlif növ zinət əşyaları aparılıb. Məsələ ilə bağlı modern.az saytı deputat Tahir Süleymanovla əlaqə saxlayıb. Deputat yayılan xəbərlərin yanlış olduğunu deyib.



"Qızımla bir yerdə Şabran rayonunda yaşayırıq. Ayı yaxşıdır ki! Martin 28-də günorta saat 2-də rayondan evə gəlmişəm. Bizim evdə heç bir oğurluq hadisəsi olmayıb. Yalandır. Belə yanlış xəbərləri nəyə görə yayırlar - heç bilmirəm".

Qeyd edək ki, Tahir Süleymanovun bir qız övladı var və o, Şabran xəstəxanasında həkim işləyir. Şabranın deputatı olan T.Süleymanovun bir müddət əvvəl rayondakı dəbdəbəli imarətinin videosu yayılmışdı. Hazırda həbsdə olan blogger Mehman Hüseynovun o zaman çəkib yaydığı video YAP-çı deputatı qəzəbləndirmişdi. Ehtimal var ki, oğurluq iddiası edilən məkan da həmin imarətdir. T.Süleymanov deputatlığa qədər un biznesi ilə məşğul olub. Deputat olandan sonra da ölkəyə un gətirən əsas 2 şəxsəndən biri olaraq qalmaqdadır. Un biznesində ad çıxaran digər şəxs də deputatdır - bu, T.Süleymanovun partiya yoldaşı, deputat Əsabil Qasimovdur.

□ E.HÜSEYNOV